

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim  
üçün ən əziz qəzetdir

*Ilham Aliyev*

# SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 025 (5497) 8 fevral 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

## Yeni Azərbaycan Partiyası ışığılı ideyaların daşıyıcısidır

Bu gün Yeni Azərbaycan Partiyasının VI Qurultayı öz işinə başlayır



İlham Əliyev: "Gənc nəsil  
milli dəyərlər əsasında  
təbiyə edilməlidir"



2

Oqtay Əsədov Rusiya  
Dövlət Dumasının sədri  
Vyacheslav Volodinlə görüşüb



6

Nazirlər Kabinetində Əmək  
Münasibətlərinin Tənzimlənmə-  
si və Koordinasiyası Komissi-  
yasının növbəti iclası keçirilib



4

Gennadi Züganov: "Bakı  
Cənubi Qafqaz regionunun  
mədəni mərkəzinə çevrilib"



6

Bricet Brink: "ABS Dağlıq  
Qarabağ münaqişəsinin sülh  
yolu ilə həlli üçün səylərini  
davam etdirəcək"



7

"Prodexpo 2018"  
Beynəlxalq Ərzaq  
Sərgisində növbəti erməni  
təxribatının  
qarşısı alınıb



11

→ 13

Boykot müxalifətin  
əmənasıdır və siyasi  
tükənməşliyin  
təzahüründür



→ 11

Firdovsi Əliyev: "Son  
16 ildə 160 min hektar  
meşa sahəsi bərpa  
olunub"



→ 16

UEFA "Real"ın  
apellyasiya şikayətinə  
mənfi cavab verib



8 fevral 2018-ci il

# İlham Əliyev: “Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir”



**“İlham Əliyev. İnkışaf - məqsədimizdir” çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, çoxcildliyin bu kitabında toplanan materiallar 2012-ci ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.**

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının XXX Yay Olimpiya Oyunlarının keçirildiyi London şəhərinə, Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığına, Belarus Respublikasına, Fransaya səfərlərinə, habelə Tacikistan Respublikası Prezidentinin, Türkiyənin Baş nazirinin, NATO-nun Baş katibinin Bakıya səfərləri zamanı apardığı danışqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışqlarında Ermənistanın işgalçılıq siyaseti barədə məlumat verib, dünya iqtimaiyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq nor-

maları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Nəşrin bu cildine Azərbaycan Prezidentinin Rusiya, İtalya, İspaniya, Meksika, Türkiye, İran, Gürçüstan, Polşa, Litva və digər döv-

lətlərin, ATƏT, Avropa İttifaqı və Dünya Turizm Təşkilatının, xarici şirkətlərin yüksəkvəzifəli şəxsləri ni qəbul etməsinə dair materiallar daxil olunub. Kitabda dövlətimizin başçısının neft-qaz mövzusunda

yazan jurnalistlərin Bakı şəhərində keçirilən Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətinin, Azərbaycanın Yəhudi icmasına Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrikinin mətnləri yer alıb.

Çoxcildliyin 52-ci kitabı daxil edilən materiallardan biri də dövlətimizin başçısının 2012-ci il avqustun 14-də Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışıdır. Prezident İlham Əliyev çıxışında deyib: “Gənc nəsil milli dəyərlər əsasında tərbiye edilməlidir, xüsusi şələ indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əger biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyirik, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng də gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əger milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görse, onda, əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər.”

Dövlətimizin başçısının Nazirler Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinə, Lənkəran, Şəki şəhərlərinə, Cəlilabad, Zaqatala, Qax, Qəbələ rayonlarına səfərlərinə, bölgelərdə iqtimaçıyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində iştirakına, paytaxtimizda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cildde toplanıb. Nəşrde, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xari-

## Rəsmi xronika

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəciyyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri və təndaşların güzəştələrində etməsi Qaydasi”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Rəşad Faiq oğlu İsmayılovun Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

\* \* \*

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ci siyasetinə, iqtisadi potensialın möhkəmənəsine, ordu quruculuğuna, regionların sosial inkişafına, iqtisadi-siyasi həyatın digər sahələrinə dair nitq və çıxışlarına yer verilib.

Kitaba “Qeydler”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərneş” tərefindən buraxılan 52-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnförsasiya Agentliyinin (AZƏRTAC) materiallarının istifadə olunub.

## Prezident İlham Əliyev ATƏT-in Minsk grupunun həmsədrlərini qəbul edib

**Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk grupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İgor Popov, ABŞ-dan olan həmsədri Endri Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspikli qəbul edib.**

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasiqəşəsinin nizama salınması ilə bağlı danışqların hazırlı vəziyəti və perspektivləri müzakirə edilib.



# Azərbaycan MDB məkanında liderlik mövqeyini qoruyur və möhkəmləndirir

*Azərbaycanın hərtərəfli inkişafını təmin etmək və əhalinin sosial müdafiəsini gücləndirmək, hər zaman olduğu kimi, bu gün də prioritətdir*

“2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi isləhatlar ilidir. Mən bu tezisi, elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi isləhatlar il olmalıdır.” Bu fikirləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyev deyib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, verilən proqnozlar özünü doğrultdu, 2017-ci il üçün nəzərdə tutulan hədəflər gerçekleşərək, bu uğurlar fonunda 2018-ci ilin də uğurları illi kimi tariximizə yazacağımıza böyük əminlik yarandı. Azərbaycanın iqtisadi uğurları, təkərələşdiriciliyi, beynəlxalq maliyyə quşumlarının hesabatlarında da öz əksini tapdı. Bele ki, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verdi. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyər, dünya miqyasında 35-ci yerde qərarlaşdı. Ölkəmiz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini qoruyur və möhkəmləndirir. Statistik rəqəmlərə diqqət yetirək. Qeyri-neft sektor 2,5 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Valyuta ehtiyatlarımızda artım 4,5 milyard dollar təşkil edib, hazırda texminən 42 milyard dollardır. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərməye qoyulub. Bu, onu göstərir ki, həm yerli və həm de xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirib ki, bu rəqəm ölkəmizdə mövcud olan sabitliyin təzahüründür: “Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmek, hesab edirəm ki, böyük nailiyyətdir.”

İxrac potensialımız 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. Ümumişdirilmiş şəkilde qeyd etsək, 2017-ci il tarixi iqtisadi uğurlar kimi yazıldı. Bu uğurlara yol açan, təbii ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanan fərman ve sərəncamlar, onların uğurlu icrasıdır. İqtisadiyyatın şaxənləndirilməsi istiqamətində görülen tədbirlər davamlılığı ilə diqqət çekir. Qeyri-neft sektor iş yerlerinin yaradılmasından həlliədici rol oynayır, həm iqtisadi, həm de sosial inkişafı müsbət təsir göstərir. Qeyd olunduğu kimi, Azərbaycan öten il investisiya cəlbediciliyini qoruyub. Ölkəmizdə yaradılan gözel sərməye iqlimi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar bu uğurumuza böyük əsas yaradır. Bir əsas məqamı da, nəzərə ala qı, modernleşmə, yeniləşmə, təkmilləşmə dövlət siyasetinin əsasında dayanır.

Regional inkişaf programlarının uğurlu icrası da hədəflərə böyük yol açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öten il bölgelərə 30 səfəri olub. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Bunlar isə, öz növbəsində, yeni iş yerlerinin yaradılması, məşğulluq probleminin həlli deməkdir. Öten il



221 min yeni iş yeri açılıb ki, onların 177 minni daimi iş yeridir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlerinin sayına görə, bu, rekord göstəricidir. Onu da, qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yənə de burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”.

Öten il əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində de bir-birindən əhəmiyyətli addımlar atılıb. “Biz sosialyönlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyleyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə və programlar əsasında aparılır. Əsaslı iqtisadi isləhatların aparılması güclü sosial siyasetlə tamamlanır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini da-ha da yaxşılaşdırır. Ölkə Prezidenti İlham Əliyev öten ilin son ayında imzaladığı fərman və sərəncamlar da bu ənənənin davamlılığının göstəricisidir. Bele ki, dövlətimizin başçısının 25 dekabr 2017-ci il tarixli “Minimum əmək haqqının artırılması haqqında” Fərmanına əsasən, 2018-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqının məbləği 130 manat müəyyən edilib. Eyni zamanda,

Cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları təsdiqlədi. 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, usaqlar üçün 154 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Cari ilde ehtiyac meyari 116 manat təşkil edir. İclasda dövlətimizin başçısı bu rəqəmi de açıqlayıb: “Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 minden çox insani əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasetimizin təzahürüdür. Eyni zamanda, - mən bunu əvvəlki müşavirələrdə də bildirmişəm, - biz çalışmalıyıq ki, ağır vəziyyətdə yaşayan vətəndaşları işlə təmin edək, onlar üçün şərait yaradıq, o cümlədən, onları özünməşgulluq programı çərçivəsində işə cəlb edək ki, ünvanlı sosial yardımına ehtiyacı olanların sayı azalsın.”

Hər il olduğu kimi, öten ildə də qəçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi yönündə mühüm addımlar atılmışdır. Statistikaya əsasən, son 13 ildə məcburi köçkünlər yemek xərci üçün verilən aylıq müəavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Sosial müdafiənin yaxşılaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq, məcburi köçkünlər və qəçqınlar arasında yoxsulluq azalaraq, 75 faizdən 12 faizə enib. Onların mənzil şəraitlərinin yaxşılaşdırılması da prioritet məsələdir. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andığın mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmağayaq” bildirmişdi. O da məlumdur ki,

Dövlət Neft Fonduñun vəsait ayırdığı istiqamətlərden biri qəçqın və məcburi köçkün ailələrinin sosial-məiəş vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlliidir. Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məqamı da, hər zaman bəyan edirək ki, qəçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar müvəqqəti xarakter daşıyır, təzliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıda-caqlar. 2017-ci ildə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemek xərçi müavinəti, habelə communal və digər xidmətlər üzrə dövlət büdcəsində ödənişlər əvəzinə öten ilin 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi, yeni binaların tikilib istifadəyə verilməsi de deyilənlərin təsdiqidir. Təbii ki, bu addım dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə xidmət edir.

Ölkə Prezidenti İlham Əliyev iclasda uğurlarımıza söyklənərək, qarşıda duran vəzifələri də açıqlayıb. Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, əhalinin sosial müdafiəsinin gücləndirmek, hər zaman olduğu kimi, bu gün də prioritətdir. Hər bir hədəf təkmil isləhatların davamlılığını bir tələb kimi qarşıya qoyur. Görüləcək işlərin kifayət qədər böyük olduğunu qeyd edən Cənab İlham Əliyev bu əminliyi ifadə edib ki, onların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı dinamikasını daha da sürətləndirəcək, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq.

**“Ses” Analitik Grupu**



## Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

Fevralın 7-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. AZERTAC xəber verir ki, iclasda 2017-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən nəticələr və qarşısında duran vəzifələr müzakire edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-resmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, qeyri-resmi məşğulluğun aradan qaldırılması üçün vacib addımlar atılıb.

Əli Əhmədov qeyd edib ki, qeyri-resmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-resmi məşğulluqla

mübarizə davam etdirilecek və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq. İclasda vurğulanıb ki, ötən il əmək müqavilələrinin imzalanması işində artım qeydə alınıb. Tekce 2018-ci ilin 1 ayında 13 min 665 yeni əmək müqaviləsi imzalanıb. Bu nəticələr də onu göstərir ki, komissiyaın gördüyü işlər öz nəticəsinə vermekdədir.

Müzakirələrdə yeni iş yerlerinin yaradılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və qeyri-resmi məşğulluğun aradan qaldırılması məsələlərinin prioritet olduğu bildirilib. Həmçinin qeyri-resmi məşğulluğun aradan qaldırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi məsələsinə de toxunulub. Qeyd olunub ki, dövlətimin başçısının tapşırığına əsasən bu istiqamətdə lazımi işlər görülür. Bundan başqa, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilatın məzakirələrini keçirilib.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-resmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verilecək.


dan irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin semərəli təşkil edilməsi məqsədilə hazırlanın nezaret cədvəli forması, qeyri-resmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl bəynelxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.

Sonra "Azərbaycan Respublikasında qeyri-resmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"ndan irəli gələn tapşırıqların icrası ilə bağlı Komissiya yanında yaradılan işçi qruplarının rəhbərlərinin məruzələri dinlənilib.

İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-resmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verilecək.

## Eldar İbrahimov: "Son 14 il ərzində Azərbaycanın bölgələrinin hərtərəfli inkişafını təmin etmək üçün məqsədyönlü tədbirlər görülüb"

*"Son 14 ildə Azərbaycan sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada çox böyük uğurlara imza atıb. Ölkəmizdə cəmiyyət hayatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rufah hali müqayisə olunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb". Bu fikirləri Milli Məclisin Aqrar siyaset komitəsinin sədri Eldar İbrahimov deyib.*



vafiq fermanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffeqiyətlə yeri yetirilir. Yanvarın 29-da keçirilən konfransda dövlət başçısı əldə olunan nəticələri təhlil etdi və qarşıda görüləcək işlərlə bağlı tapşırıqlar verdi. Bu baxımdan, kənd təsərrüfatının daha da inkişafı ilə əlaqədar verilən tapşırıqlar da xüsusi önem kəsb edir. Bu istiqamətdə görülecek işlər qeyri-neft sektorunun əsaslarından birini təşkil edən aqrar sahədə çox yüksək nəticələrin əldə olunmasına səbəb olacaqdır. İndiyədək respublikamızda Prezident İlham Əliyevin mü-



AMEA-nın prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans, sessiya, simpozium, seminar və yubileyler, tətqiqatlar, xarici ezamiyət və digər məsələlər də toxunulub. Bölmenin bəzi elmi müəssisələrinin səfərbər olaraq bir sıra təqdirəlayiq işlər görüdüyü deyib. 2017-ci ilin MDB məkanında "Aile ili" elan olunması ilə əlaqədar Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatlılığı ilə "Ödəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiyaların və akademik Akif Əlizadənin sərəncamına əsasən HEB-in akademik-katibi, akademik Teymur Kərimlinin layihəsi üzrə AMEA-da "Ana dilimiz - milli varlığımızdır" müsabiqəsinin keçirildiyini bildirib. Hesabda Rəyasət Heyətinin qərarlarının və

## AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib

Fevralın 7-de Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AZERTAC xəber verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimlinin bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzəsi dinlənilib. Bildirilib ki, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhəlesi üzrə tədqiqat işləri aparılıb. İlin sonunda 122 işin 109 mərhəlesinin başa çatdığını deyən akademik bölmənin elmi müəssisələri tərəfindən səkkiz respublika və dörd beynəlxalq miqyaslı tədbirin keçirildiyini söyləyib. Qeyd edilib ki, yeddi xaricdə olmaqla 129 kitab, səkkizi xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2.108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. Bölmə əməkdaşlarının impakt faktorlu jurnalarda 24 məqaləsi

dərc edilib, bu elmi əsərlərə 76 dəfə istinad olunub. Hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə yeddi nəfər müdafiə edib.

T.Kərimli Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı müvafiq sərəncamının icrası, eləcə də respublikada bu hadisənin ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyətini təbliğ etmək məqsədilə bölmənin elmi müəssisələrinin səfərbər olaraq bir sıra təqdirəlayiq işlər görüdüyü deyib. 2017-ci ilin MDB məkanında "Aile ili" elan olunması ilə əlaqədar Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatlılığı ilə "Ödəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda elmi sessiyaların və akademik Akif Əlizadənin sərəncamına əsasən HEB-in akademik-katibi, akademik Teymur Kərimlinin layihəsi üzrə AMEA-da "Ana dilimiz - milli varlığımızdır" müsabiqəsinin keçirildiyini bildirib. Hesabda Rəyasət Heyətinin qərarlarının və

masi istiqamətində humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrinin möhkəmləndirmək, əməkdaşların dövlətin aparıcı ölkələrinin qrant layihələrində iştirakını intensivləşdirmək və digər məsələlərə dair tapşırıqlar verilib.

Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA Hüseyn Cavidin Ev Müzeyinin strukturunda qismən dəyişiklik edilib. Bundan başqa, AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyinin keçirilməsi qərara alınıb. İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.

# Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb



Fevralın 7-də Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliliyinin və Rusiya Dövlət Dumasının MDB məslələri, Avrasiya integrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub. Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər.

AZERTAC xəber verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin mərasimdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və bu günü ilə tanış olmağa imkan verən bu sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqları Birinci Dünya müharibəsində faşizmə qarşı birgə mübarizə aparıblar, bu gün də bizim dostluğumuz möhkəmlənir və inkişaf edir. Bu cür tədbirlər ikitərəfli münasibətlərin da-ha da möhkəmlənməsinə, mühüm aktual məsələlərin müzakiresinə şərait yaradır. "Prezidentlərimiz İlham Əliyev və Vladimir Putin tərəfindən qəbul olunan qərarlar ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edir. Biz həmkərim Oqtay Əsədovla birlikdə əlaqərimizin getdikcə inkişafı, bir-birimizi daha yaxşı anlamaq üçün qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinə şərait yaradacaqıq", - deyə V. Volodin vurğulayıb.

Dövlət Dumasının sədri qeyd edib ki, Heydər Əliyev Fondu təşkil etdiyi sərgi vasitəsilə rusiyallar həm də Azərbaycanın görməli yerləri ilə tanış olacaq, bu ölkənin turizm imkanlarından istifadə edəcək, öz istirahətlərini burada keçirmək barədə düşüncəklər.

Milli Məclisin sədri Oqtay Əsədov sərginin təşkilatçılara təşəkkürünü bildirərək qeyd edib ki, bu cür görüşlər və səfərlər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına kömək edəcək. Milli Məclisin sədri deyib: "Münasibətlərimizin inkişafında prezidentlər İlham Əliyev və Vladimir Putinin qarşılıqlı rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Bu səfərlər və görüşlər nəticəsində ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri ildən-ile daha da inkişaf edəcək. Rusiya Federasi-



yasına rəsmi səfərlərindən birində Prezident İlham Əliyev bildirib ki, eger bütün dünyada münasibətlər Rusiya ilə Azərbaycan arasındaki münasibətlər kimi olsayıdı, dünyada problem olmazdı. Zənnimcə, bu sözler Azərbaycan-Rusiya əlaqələrinin seviyyəsini daha dolğun ifade edir".

Azərbaycan parlamentinin sədri sərginin təşkili üçün yaradılmış şəraitə görə Rusiya Dövlət Dumasının rehbərliyinə və deputatlara təşəkkür edib. Sərginin açılışında, həmçinin Dövlət Dumasının MDB məslələri, Avrasiya integrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski,

Kalaşnikov, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, "Spravedlivaya Rossiya" Partiyasının lideri Sergey Mironov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışıblar.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi Dövlət Dumasında xarici ölkəyə həsr olunmuş ilk sər-

gidir. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik olan qədim, eyni zamanda, sürətli inkişaf edən ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən eksponatlar nümayiş etdirilir.

Bir neçə bölmədən ibarət sərgidə ziyanətçilər Azərbaycan həqiqətlərinə, mədəniyyətinə dair eksponatlarla, foto və video materialları tanış olacaqlar. İnformasiya bölməsində Azərbaycan haqqında bukletlər, broşürələr, turizm xəritələri, ölkəni ziyanət etmək imkanları, viza alınması, aviaüşüşlərin və turların təşkili barədə məlumatlar, Bakının "Ekspo 2025"ə namizəd şəhər olması ilə bağlı materiallar təqdim edilir. Burada, həmçinin Azərbaycanın turizm potensialı barədə məlumatlar yer alıb. Stenddə Azərbaycanın milli suvenir brendi olan "I love Baku"nun ölkəmizə aid müxtəlif suvenirləri də yer alıb. Ekspozisiyanın "Azərbaycan inciləri" bölməsində qədim milli xalça-larımız, misqərlik nümunələri, ənənəvi şəbekə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Ziyanətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri də təqdim edilir. Ölkənin hər bir bölgəsinə xas milli geyimlər rəng, naxış və bicimi ilə fərgənlər.

Sərgiye gələnlərə məlumat verilir ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşiq sənəti min illerdır yaşayır. 2008-ci ilde muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi ərsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sərasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu bölmədə quraşdırılan monitorlarda videomateriallar nümayiş olunur.

"İstirahət və kitabxana" bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyanətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiyada işlədiyi dövrləri, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada, həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stand yaradılıb. "Azərbaycanın tarixi" bölməsində isə qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.

8 fevral 2018-ci il

## Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb



Fevralın 7-də Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü olub. AZƏRTAC xəbər verir ki, bu görüş Rusiya ile Azərbaycan arasında diplomatik əlaqələr yaradılmasının 25 illiyi münasibətilə Azərbaycan nümayəndə heyətinin Rusiyaya səfəri çərçivəsində keçirilib.

Görüşdə qeyd edilib ki, Azərbaycan və Rusiya strateji tərəfdəşəllərdir, Rusiya-Azərbaycan dialoqu-nun əsasını mehriban qonşuluq və həmvətənlərin işləri üzrə komitəsi tərəfindən təşkil edilib.

## XİN: “Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlerinin Azərbaycana səfəri ilə bağlı KİV-ə açıqlama yayıb. AZƏRTAC xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlerinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini xaturladan H.Hacıyev deyib: “Səfər çərçivəsində Krakov görüşündə irəli sürürlən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrleri ilə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.



Razılıq əldə olunub ki, Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin. İşgala və təcavüze məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və mentiqi danışıqlar va-

sitesilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlerinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbul edilməz və qeyridən avar mıl idir. Status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi

für BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrində tələb olunduğu kimi Ermənistən silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-sərtsiz çıxarılması təmin olunmalıdır”.

## Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri Türkiyədə nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıtılması və dünyəvileşdirilməsi məqsədilə 2016-ci ildə başlanılmış “Azərbaycan Kitabının Dünyaya Tanıtılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində yazıçı, ədəbiyyatşunas alim Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkçəyə tərcümə olunaraq “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub. Kita-



bin, eyni zamanda Türkiyədə Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır. Qeyd edək ki, bu

günde qədər layihə üzrə 9 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, türkəyəli kitab-sevərlərə təqdim edilib.

## Gennadi Züqanov: “Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib”



Cox rəmzi haldır ki, bu gözəl sərginin açılışı böyük Stalinqrad döyüşünün 75-ci ildönümünü qeyd etdiyimiz vaxta təsadüf edir. Azərbaycan və Bakı o dövrə tarixi rol oynayıb. Bunu bütün ölkə, biz həmimiz xatırlayıraq və buna görə minnətdarıq.

AZƏRTAC xəbər verir ki, RF Kommunist Partiyasının Lideri Gennadi Züqanov bu sözleri Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışı mərasimində söyləyib.

Azərbaycan ilə Rusyanın həmişə çox sıx, səmimi və mehriban münasibətləri olduğunu vurğulayan RF KP Lideri deyib: “Bu münasibətlər mənim üçün ikiqat əzizdir. Mənim atam Odessa uğrunda döyüşlərde iştirak edib, Sevastopolu müdafiə edərkən ağır yaralanıb. Bakıda hospitalda müalicə olunub, oradakı hekimlər və şəfqət bacıları beş cərrahi əməliyyatdan

sonra onu həyata qaytarıblar. Mən uşaqlıqda atam Azərbaycanda gördüyü xoş münasibət, insanların xoş xasiyyəti barədə danışır, deyirdi ki, bu respublikanın sakınları rus dilini çox yaxşı bilirlər. Mən Heydər Əliyevlə yaxından tanış olmaq xoşbəxtliyi nəsib olub. Heydər Əliyev bu gün onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ləyaqətlə davam etdiridiyi müasir siyasetin memarı olub”.

G.Züqanov xüsusi qeyd edib ki, Azərbaycanda rusdilli əhalinin ölkəni tərk etməsi üçün lazımlı olan bütün işlər görülüb. O deyib: “Azərbaycanda vətəndaş mühərri-bəsi təhlükəsi yarananda Heydər Əliyev şəxslən özü rus icməsinə gəlib, orada insanlarla görüşüb və açıq bəyan edib ki, onların təhlükəsizliyinin qaranti olacaq. Həqiqətən o, sülhün bərgərar olması üçün nə mümkündürse edib. Azərbaycanın bütün məktəblərində rus dili yaxşı səviyyədə tədris edilir. Mən Azərbaycanın Birinci vitse-

prezidenti Mehriban xanım Əliyevanın bitirdiyi məktəbdə oldum. Orada şagirdlər A.S.Puşkinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşanı çox böyük usul ilə təqdim etdilər. Gəlin bu münasibətlərin daha da möhkəm-lənməsi üçün əlimizdən gələni edək, xüsusən ona görə ki, ali səviyyədə qarşılıqlı anlaşma və dəstək var”.

RF KP fraksiyasının rəhbəri vurğulayıb ki, Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib. O, sonda deyib: “Dünyada yaxşı dənizkənarı bulvar Bakıdadır. Orada dəniz, yaşlılıqlar, gözlə istirahət zonası və insana xidmət edilməsi ilə bağlı hər cür şərait var. Bakı bütün regionun mədəni mərkəzinə çevrilib. Orada Asiya partiyalarının liderinin görüşü keçiriləndə tədbir iştirakçıları heyranlıqla gördülər ki, bütün əhalinin inamlı və davamlı inkişafı üçün mövcud sərvətlər ağlatan şəkildə idarə edilsə, çox seyə nail olmaq mümkündür”.

# Enerji və nəqliyyat layihələri Azərbaycanın inkişafına güclü əsaslar yaradır

*"Cənub Qaz Dəhlizi", TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər transmilli layihələr Azərbaycan dövlətinin iqtisadi inkişafının 2018-ci ildə də davamlı olmasına şərait formalaşdırır*



2017-ci ildə Azərbaycan dövləti, bir çox sahələrdə olduğunu kimi, neft-qaz sənayesi sahəsində de ciddi uğurlar qazanıb. Bununla Azərbaycan dövlətinin enerji təhlükəsizliyi, nəinki qorunub, hətta Avropanın enerji təhlükəsizliyi üçün önemli addımlar atılıb. Yanvarın 10-da Prezident İlham Əliyevin Sədriyli ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələre həsr olunan iclasında energetika sahəsində əldə edilən global nailiyyətlərdən de geniş bəhs edilib.

Prezident İlham Əliyev iclasda bildirib ki, ötən il energetika sahəsində tarixi hadisələr baş verib: "Onlardan biri "Azəri-Çıraq-Güneşli" yatağı üzrə kontraktin müddətinin 2050-ci ilə qədər uzadılması məsəlesi. Bu, bize imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən, bundan sonra da, böyük həcmde sərməyə qoyulsun. Burada səhəbət on milyardlarla dollarlardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdırıq və tədricən bundan sonra da

neftdən asılılığı azaldaq. Son iki il, ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq".

"Azəri-Çıraq-Güneşli" müqaviləsinin müddətinin 2050-ci ildək uzadılması Azərbaycan dövlətinə sərmayədən başqa digər önemli dividendlər getirəcək. İlk növbədə, SOCAR-in payı 11 faizdən 25 faizə artırılmaqla, mənfeət neftinin 75 faizi ölkəmizə qalacaq. Bu böyük uğuru Azərbaycan Prezidenti İlham Əliyev belə dəyərləndirib: "Deyə bilərəm ki, bu da gənc və müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR layihənin operatoru kimi bu işdə digər tərəfdəşlərlə birlikdə iştirak edəcək və kontraktın uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on milyardlarla dollar sərməyə qoymaqlar, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə bizi bonus kimi veriləcəkdir. Birinci tranş bizi bu il veriləcəkdir. Bax, belə qısa dəsem, "Azəri-Çıraq-Güneşli"nin əsas əhəmiyyəti bundan ibarətdir". Azərbaycanın enerji sektorunda çox böyük önəmi olan "Cənub Qaz Dəhlizi" layihəsi istiqamətində de 2017-ci ildə xeyli iş görülüb. Ötən ilin yanvar ayında üçüncü dəfə "Cənub Qaz Dəhlizi" layihəsi üzrə Məşvəret Şurasının toplantısı Azərbaycanda keçirilməklə layihənin icrası üçün təxirəsalınmaz tedbirələr görüldü. Hazırda "Şah-

dəniz-2" layihəsinin icrası yekunlaşmaq üzərdir.

Təbii ki, Azərbaycan dövlətinin energetika sahəsində xüsusi yeri olan bu iki önemli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafına yeni imkanlar yaradacaq. 2017-ci il, eyni zamanda, Azərbaycan dövləti üçün transmilli nəqliyyat dəhlizinin yaradılması kimi tarixə qızıl hərflərle düşüb. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, nəinki Azərbaycan, həm də beynəlxalq nəqliyyat sistemi üçün, o cümlədən, iki nəhəng qite olan Asiya və Avropa üçün önemli hadisə olmuşdur.

Böyük qürur hissi ilə, demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəməklə, bu sahədə de söz sahibinə çevirib. Dövlətimizin rəhbəri bu transmilli nəqliyyat xəttinin istifadəyə verilməsini ölkəmiz üçün böyük tarixi hadisə kimi dəyərləndirib: "Azərbaycan "Şimal-Cənub Nəqliyyat Dəhlizi"nin icrası istiqamətində üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etmişdir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önemli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, tətənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib.

Bilirsiniz ki, Azərbaycan bu yoluñ icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüştür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir".

Qeyd edək ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən keçən iki ay ərzində bir çox ölkələr Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında ölkəmizin müvfiq qurumlarına müraciətlər ediblər. Bu isə, sözügedən dəmir yolunun beynəlxalq əhəmiyyətini daha da artırmağa imkan verəcək. Eyni zamanda, Azərbacan dövlətinin iqtisadi qazancının artması ilə bərabər geosiyasi mövqeyi də güclənəcək. Prezident İlham Əliyev iclasdakı çıxışında bu məsələyə toxunaraq bildirib: "Artıq bir neçə həmkarımı bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələr işçi qrupları yaradılsın ve bu xəttə qoşulmaq istəyənlərin yüksək potensialı tehlil edilsin. Əlbəttə ki, biz bütün tərəfdəşlərlə bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırlıq".

Bir sözlə, 2017-ci ildə həm energetika sahəsində bağlanan müqavilələr və qazanılan uğurlar, həm də beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi inkişafının 2018-ci ildə də davamlı olmasına şərait yaradır.

**"Ses" Analitik Qrupu**

**Bricet Brink: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək"**

A BŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qəti şəkildə dəstəkleyir və bu məqsədə nail olmaq üçün seyərini davam etdirəcək. AZERTAC xəber verir ki, bu fikri ABŞ Dövlət katibi müaviniin müşaviri xanım Bricet Brink fevralın 7-də Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. Dövlət Departamentiñ rəsmisi bildirib ki, münaqişənin 20 ildən artıq uzanması həqiqətən də uzun müddətdir. "ATƏT-in Minsk qrupunun həmsədrleri indi Bakıdadırlar. Biz Minsk qrupunun həmsədr ölkəsi olaraq bu münaqişənin sülh yolu ilə həllini qətiyyətlə dəstəkleyirik", - deyə o qeyd edib.




**"Prezident Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu bir daha göstərdi"**

**N**övbədənənar seçkilərin elan edilməsi Azərbaycanda demokratiyanın növbəti bir uğurudur". Bunu SİA-ya Milli Məclisin deputati Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev bununla bir daha göstərir ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və siyasi iradəye malikdir.

Növbədənənar prezident seçkilərinin elan edilməsinin çox düzgün bir qərar olduğunu deyən deputat söyləyib ki, bu, ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur: "Bildiyiniz kimi 2016-ci il sentyabrın 26-da referendum keçirilərək Konstitusiyaya dəyişiklik edildi və prezidentlik müddəti, növbədənənar prezident seçkilərinin keçirilməsi qaydaları müəyyən edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu referendum göstərdi ki, xalq dövlət başçısına böyük etimad göstərir. Bu etimada cavab olaraq da Prezident növbədənənar seçkilər keçirmək barədə qərar qəbul etdi və demokratik inkişafa yeni impuls verdi, siyasi iradə nümayış etdi".

B.Əliyev əlavə edib ki, ölkədə gedən proseslər, ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük yerli və beynəlxalq səviyyəli tədbirlər, eyni zamanda 2025-ci ilde keçiriləcək parlament seçkilərinin prezident seçkiləri ilə eyni vaxta düşməsi, həmçinin xalqın Prezidentə olan böyük etimadı nəzərə alınmaqla növbədənənar prezident seçkiləri elan edilib.

**Müdafiə naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb**



F evralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli sefiri Erkan Özoral ilə görüşüb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı herbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-tehniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

# Yeni Azərbaycan Partiyası işıqlı ideyaların daşıyıcısıdır

*Bu gün Yeni Azərbaycan Partiyasının VI Qurultayı öz işinə başlayır*

Müstəqil Azərbaycanın tərəqqisində və bütün sahələrdə uğurların əldə edilməsində Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının rolü müstəsnadır. Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası, uzun illər ərzində, dövlət quruculuğunun bütün istiqamətləri üzrə inkişafın başlıca dayaqlarını təşkil edib. Ötən əsrin son onilliyyində Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinə baxmayaraq, müstəqilliyin ilk illərində, ölkədə yaranmış siyasi böhran, Ermənistannın təcavüzkar siyaseti nəticəsində, Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirmişdir. Belə bir vəzifətdə, 1992-ci ilin noyabrında tarixi zərurətdən yaranmış YAP ilk gündən Ümum-Azərbaycan partiyasına çevrildi və xalqa xidmət missiyasını şərəflə yerinə yetirdi. YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da, əsas səbəbi o idi ki, partyanın başında Dahi Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. Təsadüfi deyildir ki, Dahi Şəxsiyyət YAP-ı dünənin, bu günün və gələcəyin partiyası adlandırmışdır.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial-yönlü iqtisadiyyat və vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik və hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunculuq, azərbaycanlılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-in qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminati olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin de ideya bazasını şərtləndirmiş olur. Təsadüfi deyil ki, YAP yaranandan qısa bir zamandan sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni Dahi Öndər Heydər Əliyevin xilas etmesi ilə bağlı istekləri və tələbləri meydanda çıxdı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-in Sədri Heydər Əliyevin prezident seçilmesi ilə partyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqə möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevirərək, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə, yüksək fəallıq nümayiş

etdirmişdir.

Ümummilli Liderin yaradıcısı olan YAP-a bu gün Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev Sədrlik edir. YAP ölkənin siyasi həyatında və ümumi inkişafında əsas qüvvəyə - Qafqazın ən güclü siyasi təşkilatına çevrilib. Dövlət başçısının qeyd etdiyi kimi: "2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində, bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolü vardır".

## BU GÜN ÜMUMXALQ PARTİYASINA ÇEVİRİLƏN YENİ AZƏRBAYCAN PARTİYASI XALQIMIZIN İNAM GÖTİRDİYİ LİDER PARTİYADIR

Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çəvik iqtisadi siyaset regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi həzirkə şəraitdə belə, ölkə iqtisadiyyatının dəyaniqlılığını qoruyub saxlamışdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə, dövlət bütçəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış və investisiya xərcləri dövlət bütçəsində əhəmiyyətli çekiyyə malik olmuşdur. Ümummilli Liderimizin strate-



ji inkişaf kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalasdırılmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrde əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açmış və gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır. Prezident İlham Əliyevin uzaqqorən siyaseti, principallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyasının siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Düşüñülmüş və qarşılıqlı etimada əsaslanan müstəqil siyaset həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin və tolerantlığın məkanı kimi tanınır. Bu gün müasir Azərbaycanda nəhəng enerji layi-

hələri, ölkənin hər yerində abadlaşma, müasirleşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmet edən çoxsaylı tədbirlər keçirilir. Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam getirdiyi lider partiyadır. Inkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət principiğini dövlət və xalqa xidmət üzərində quran YAP bu gün də həmin ənənəni davam etdirməkdədir. Ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumlarının, mədəniyyətlərarası və sivilizasiyalararası dialogun, eləcə də, I Avropa Oyunlarının, "Formula-1" yarışlarının, İslam Həmreyyili Oyunlarının, "Eurovision" Mahnı Müsabiqəsi kimi mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Qazanılan böyük uğurların əsasında isə, Ümummill

Liderimizin müəyyənləşdirdiyi ölkəmizin hərtərəflı inkişaf strateyi, Prezident İlham Əliyevin çəvik və Azərbaycanı davamlı tərəqqiye aparan praqmatik siyaseti dayanır.

Bu gün, nəinki regionda, hətta başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa və dövləte xidmət edən ikinci bir partiya yoxdur. Ona görə də, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Ulu Öndərin siyasetini davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin

nin V qurultayı bir neçə gerçəkliyi növbəti dəfə aşkarla çıxdı və Azərbaycan xalqının YAP-in ətrafında six birləşməsinin real səbəblərini eks etdi. Bir daha bəlli oldu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev idəyalarına sadıq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrlüyü ilə, ötən müddət ərzində, böyük inkişaf yolu keçmişdir. Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən YAP, sözün əsl mənasında, ümumxalq partiyası kimi çıxış etməkdədir. Digər tərəfdən,

nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş və çoxşaxəli fəaliyyət göstərib.

YAP-in əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər qismində partiyanın müxtəlif zaman kəsiklərində keçirdiyi qurultayların nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-in yarandığı vaxtdan etibarən, Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr

26-da ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərə əlaqədar, daha bir Referendum keçirildi. Bu, ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə oldu. Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiş yaslı layihələrdən, insanların demokratik təsisatlara yiyələnmək cəhdindən irəli gəlmir, bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq, müdafiə etmək və insanları

zuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yeri-ne görə Azərbaycan siyasi palitrasının en güclü və nüfuzlu siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası siyasi palitranın en güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Görülən bütün bu işlər, əlbəttə, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona



qətiyyətli siyaseti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar ona əsas verir ki, Azərbaycan xalqı seçimini düzgün edib.

## **YENİ AZƏRBAYCAN PARTİYASI SİYASI PALİTRANIN ƏN GÜCLÜ VƏ NÜFUZLU İCTİMAİ-SİYASI TƏŞKİLATI OLMAQ ETIBARILƏ VƏTƏN-DAŞLARIN ALTERNATİVSİZ SEÇİMİ KİMİ ÇIXIŞ EDİR**

Yeni Azərbaycan Partiyasının bu günə qədər keçirilən qurultayları və qurultay çərçivəsində qəbul edilən qərarlar Azərbaycan siyasi tarixində mühüm hadisə kimi səciyyələndirilir. 2013-cü ildə keçirilən Yeni Azərbaycan partiyası-

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edəcək avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadesi kimi çıxış edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan cəmiyyətinin alternativsiz seçimi olan Prezident İlham Əliyevin nüfuzuna söyklənən YAP siyasi sistemin mütemadi inkişafına özünəməxsus töhfələr verir.

Əlbəttə ki, YAP-in əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsile xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, YAP yarandığı vaxtdan xalqa xidmət onun başlıca amali olub. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətcilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl

yad mənfi meylərdən çəkindirmek zərurəti tələb edirdi.

YAP bu uğurları və qələbələri 2004, 2009 və 2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə, partiyanın uğurları bununla bitməyib. YAP-in əzəmetli qələbələri parlament seçkilərində də özünü göstərməkdedir. Məlumdur ki, 2005, 2010 və 2015-ci illərdə Milli Məclise seçkilər keçirildi. Bu seçkilərdə mütəşəkkil qaydada iştirak edən və güclü seçki kampaniyası aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə qazandı. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-in daim yeni və müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.

Qeyd etdiklərimiz, deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğunu resurslara, ictimai-siyasi nüfu-

gərə yox ki, biz kiməse problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirse, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə, ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəxalq mövqelərimizin möhkəmləndirilməsi bizi olan inamı daha da artırır".

Bu gün Azərbaycan siyasi tərixinin mühüm əlamətdar hadisəsi olan Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirilir. Həç şübhəsiz ki, qurultay çərçivəsində qəbul edilən qərarlar və edilən seçimlər partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcək.

Həç şübhəsiz, Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcəkdir.

**ZÜMRÜD BAYRAMOVA**

8 fevral 2018-ci il

# Yüksəlş dövrünü yaşayan Azərbaycanın dünya arenasında mövqeyi daha da möhkəmlənir

*Son on dörd ildə Azərbaycan dünyada ən sürətli tempə inkişaf edən ölkəyə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davamlı və məqsədönlü fəaliyyətinin nəticəsidir ki, ölkəmiz dünyada belə böyük nüfuzla sahibdir. Elə bu nüfuzun nəticəsidir ki, müxtəlif məzmunlu beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir. Mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyətlə ev sahibliyi edən Azərbaycan əsl yüksəlş dövrünü yaşayır. Müasir dövrümüzdə, bütün sahələrdə olduğu kimi, idman sahəsində də gerçəkləşdirilən dövlət siyaseti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.*

İdman hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişaf üçün önemli vasitələrdən biri olduğunu, bu sahəye də dövlət tərefindən böyük diqqət ayrılib. "Şağlam bədəndə sağlam ruh olar" prinsipinə söyklənərkən, demək olar ki, Azərbaycan həm də sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir. Ölkəmizdə idmana qayğı bu sahənin inkişafına böyük töhfələr verir. Bütün bunlar isə, bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Məhz bu səbəbdən də, beynəlxalq idman ictimaliyəti, idman federasiyaları həvəsle ən mötəbər yarışları ölkəmizə həvələ edir. Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir. Ümumilikdə, son 14 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Bele ki, ölkəmizdə yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görəm qüsürü paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetler arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı, professionallar arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahəde olduğu kimi, idmandan da ölkəmizə böyük imic qazandırıb.

İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də böyük nailiyət oldu. "Bakı-2015" ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək toleranlıq mühitine və qonaqpərvərliye malik olan Azərbaycanda keçirilməsinin əhəmiyyəti danılmazdır. "Bakı - 2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha



möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açıldı, oyunlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasını təzahürü idi.

Ötən il Azərbaycan 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi və dünya, islam aləmi üçün çox önəmlı idman yarışmasının ölkəmizdə təşkili eks-səda doğdur. 57 ölkəni təmsil edən idmançıların qatıldığı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının "Həmrəylik bizim gücümüzdür" şüarı ilə keçirilməsi daha bir uğurlu şəhifəni Azərbaycanın adına açdı.

Bu tədbirlərin, o cümlədən, bir çox idman növleri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində böyük inam yaradıb. Əlbəttə, ilk növbədə, dövlət siyaseti bu istiqamətdə çox uğurla aparılır. Bu gün Azərbaycan dən neçənece yarışlara ev sahibliyi etməye hazırlanır. Azərbaycanın paytaxtı Bakı dən bir mötəbər idman yarışa - 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmek üçün namizədlərini irəli sürüb.

Bu gün isə Bakı "Formula-1" yarışlarına hazırlaşır. Bakıda - Şərqi ilə Qəribin koloritinin cəmləşdiyi şəhərdə keçirilən "Formula-1" in Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin təmsilində hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycanın dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahəde qazandığı uğurların yetirinə olmasından qaynaqlanır. Qeyd edək ki, artıq iki dəfə paytaxt Bakıda keçirilən yarım əsrənərti tarixi olan "Formula-1" idman tarixində yeni maraqlı şəhifə oludur. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq, yüksək səviyyədə qarşılıyaraq, yarışı uğurla yekunlaşdırıb. 1950-ci ildən etibarən hər il keçirilen "Formula-1" in möhtəşəmliyi üçün paytaxtimizdə istənilən şərait yaradılmışdır. Dünyanın elit yarışmalarından olan "Formula-1" paytaxtimiz ətrafinda kifayət qədər məlumatlı dünya ictimaliyətinə çatdırılmış oldu. Ölkəmizə gələn "Formula-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyəti olan icmaların,

müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və məhrəban şəraitdə yaşıdığını şahidi oldular. Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, məhrəban birgəyəşəmə mədəniyyəti, multikultural mühitli ilə yaxından tanış ola bildiler. Teatrlaşdırılmış səhnələrlə müşayiət olunan açılış mərasimində Azərbaycan mədəniyyətinin ince koloriti, milli rəqslerimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub-saxladığı simvollar dünya tamaşaçılarına canlı yayında nümayiş etdirildi.

"Formula-1" azarkeşlərin sayəsində 2017-ci il mövsümündə həm trasda, həm də trasdan kənardə baş verən hadisələr son dərəcədə baxımlı olub. Qran-Pri mərhələlərinə 200.000-dən çox tamaşaçı gəlib. Mütəxəssislərin fikrincə, bu, o deməkdir ki, il ərzində yürüşlər keçirilən 20 uik-end günlərdə avtodromlarda toplaşanların ümumi sayı orta ölçülü bir şəhərin əhalisinin sayına bərabərdir. 2017-ci ildə Bakıda keçirilən "Formula-1" yarışı dünyadan aparıcı kütlevi informasiya vasitələrində keçirilmiş sorğularda avto-idman azarkeşləri, media nümayəndələri tərifində mövsümün ən həyəcanlı və ən gözlənilməz anılar dolu yarışı kimi qiymətləndirilib və ilin yarışı adına layıq görülüb. Təbii ki, yarışları 30 min-dən çox tamaşaçının izləməsi üçün tras boyunca hər cür şərait yaradılmışdır.

Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan Qran-Pri mərhələsi aprelin 27-dən 29-dək keçirilecek. Onu da, qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018 "Formula-1" Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gelecek əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb ki, bu da ölkəmizə gelecek azarkeşlərin rahatlığına yaradılan daha bir şərətidir.

Oyunların keçirilməsinə üç aydan az qalır. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsindən yararlanaraq, yənə də hər işin yüksək səviyyədə təşkiline nail olacaq. İştirakçı olan hər kəs bu möhtəşəmliyi görecək və bir daha aydın olacaq ki, Azərbaycan həm də idman ölkəsidir, dünya arenasında yeri və rolu var.

Nəzakət ƏLƏDDİNQIZI

Ağacan Abiyev: Azərbaycan Olimpiya hərəkatının təşviqinə böyük önəm verir

**"A**zərbaycanın beynəlxalq səviyyəli mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb". Bu fikri Milli Məclisin deputati Ağacan Abiyev deyib. A. Abiyev bildirib ki, bircinci Avropa Oyunları, "Formula-1" yarışları, beynəlxalq şahmat olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər idman tədbirləri ölkəmizdə yüksək səviyyədə təşkil olundu.

"2020-ci ildə isə Bakı şəhəri qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, ölkəmiz Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropanın mötəbər idman mərkəzlərindən birinə çevrilib. Onu da qeyd etmək lazımdır ki, son illerdə ölkəmizin idman sahəsində də beynəlxalq əlaqələri genişlənib və möhkəmlənib. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin feal üzvüdür. Beynəlxalq Olimpiya Federasiyasının desteği ilə Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm olimpiya, eyni zamanda, qeyri-olimpia idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərinin özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük önəm verir. Və bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayığının sayesində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsinə verir"-deyə, deputat vurğulayıb.

**Elçin Mirzəbəyli:**  
"Müxalifətin dezinformasiyalarından şikayət edilməlidir"

**"Ü**mumiyyətlə, Azərbaycanın milli maraqlarını müdafiə edən və seçkilərin keçirilməsini ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və bir çox aspektlərdən zəruri olduğunu başa düşən insanlar müxalifə qarşı öz mövqeyini sərgiləməlidirlər. Bunu SIA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Siyasi şərhçinin sözlerinə görə, bu proseslərdə xüsusən gənclər aktiv olmalıdır: "Bu şəxslər başa düşməlidirlər ki, Azərbaycan ictimaiyyəti, xalqı, gəncləri baş verən proseslərin fəqihindərlər və kimin kim olduğunu daha yaxşı bilir. Məsələnin bir tərəfi sosial şəbəkələr üzərində mövqe bildirməkdir. Diger tərəfi də hüquqi tənzimlənmələrlə bağlıdır. Təessüflər olsun ki, sosial şəbəkələrlə bağlı bu istiqamətdə bir çox problemlər var. Amma müxalifətin yaydığı dezinformasiyalara qarşı kütəvli şəkildə şikayətlər təşkil etmək olar. Bütün istiqamətlərde bu insanların mübarizə aparmaq mümkündür. Bununla yanaşı İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərdən sonra imkan yaranır ki, həmin şəxslər haqqında müvafiq hüquqi tədbirlər görülsün. Həmin hüquqi tədbirlərin görülməsi üçün də yənə vətəndaşların bu məsələdə aktiv şəkildə iştirakına ehtiyac var. Ümumiyyətlə, gözləmə mövqeyi tutmaqla, prosesləri kənardan izləməklə dövlətin, xalqın mənafəyini müdafiə etmək olur. Belə məsələlərdə gərek birmənəli mövqe ortaya qoyulsun".

**Ukraynada  
"Xocalı ayı" elan edilib**

**A**zərbaycanın Ukraynadakı səfirlüyü, diaspor təşkilatları və Ukrayna Azərbaycanlı Gençlər Birliyinin (UAGB) birgə təşəbbüsü ilə Ukraynada "Xocalı ayı" elan edilib. AZERTAC xəber verir ki, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək. Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində yürüslər təşkil olunacaq, Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək. Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində yürüslər təşkil olunacaq, Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək.

# Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” onun ırsının öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır

Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun elektron akt zalında “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından çap olunmuş növbəti kitabı - görkəmli yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nın təqdimat mərasimi keçirilib.

AZERTAC xəber verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İstututunun direktoru, akademik İsa Həbibbəyli kitabın Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təsdiqlənmiş Tədbirlər Plana uyğun neşr edildiyini söyləyib. Bildirilib ki, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” zəngin mühacirət əsərimizin təqdimi ve tebliği baxımından Ədəbiyyat İstututunun atlığı mühüm addimlardan biridir. Bu istiqamətdə işlər davam etdirilir.

İstututun direktoru dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti ile bağlı sərəncamları əsasında AMEA-da görülmüş işlərdən danışaraq qeyd edib ki, C.Hacıbəylinin “Seçilmiş əsərləri” de bunlardan biridir. İ.Həbibbəyli C.Hacıbəylinin həyat və fəaliyyətindən bəhs edib, onun milli ədəbi-ictimai fikir tarixinə böyük töhfələr verdiyini vurğulayıb. Bildirilib ki, yeni neşr C.Hacıbəylinin ırsının öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.



Filologiya elmləri doktoru Abid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən” mövzusunda məruza ilə çıxış edib. A.Tahirli bildirib ki, C.Hacıbəylinin bedii-publisistik əsərləri, ədəbiyyatşünaslıqla, folklorla və mətbuat tarixi ilə bağlı araşdırımları həm XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatının öyrənilməsi, həm də istiqlal mücadiləsi tarixini, mühacirət problemlərini tədqiq etmək, dəyərləndirmək baxımından əvəzsiz mənbələrdir. Qeyd olunub ki, bu kitab görkəmli ədibin mühacirət dövrü bedii-publisistik və elmi ırsının mühüm hissəsini ehətə edir. Onun digər əsərlərinin tərcüməsi, nəşri və tədqiqi Azərbaycan mühacirətşünaslığı qarşısında duran mühüm vəzifələrəndir.

Daha sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, filologiya üzrə felsefə doktoru Maral Yaqubova, C.Hacıbəylinin fransızdilli ədəbi-elmi ırsının tərcüməcisi Mirzəbala Əmrəhov, Ədəbiyyat İstututunun mühacirət ədəbiyyatı şöbəsinin müdürü, filologiya elmləri doktoru Nikpur Cabbarlı və başqaları təqdim olunan kitabı məziyyətindən danışıblar.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İstututunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında çapdan çıxmış kitabı məsul redaktoru N.Cabbarlı, tərtibçisi, “Ön söz”ün və qeydlərin müəllifi A.Tahirli. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşr edilən kitabda XX əsr Azərbaycan ədəbiyyatının tənənmiş nümayəndlərindən olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində yazdığı bedii-publisistik əsərlər və elmi araşdırımlar yer alıb.

## “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində növbəti erməni təxribatının qarşısı alınıb

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilen “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan Respublikasının işgal altında olan Xankəndi şəhərində fəaliyyət göstəren “Stepanakert Konyak Zavodu”nun iştirak üçün müraciətinə və sərginin kataloquna şirkətin adının daxil olunmasına iqtisadiyyat Nazirliyinin tərəfindən dərhal reaksiya verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilərlər ki,



Azərbaycanın işgal altında olan ərazi-sində qanunsuz olaraq fəaliyyət göstərən müəssisənin “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində iştirakının beynəlxalq hüquq normalarına ziddin.

ve yolverilməz olduğu Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu (AZPROMO) vəsittəsilə rəsmi olaraq sərginin təşkilatçısı “ExpoCentre” ASC-ye çatdırılıb.

Iqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Rusiya Federasiyasındaki safirliyinin birgə fəaliyyəti nəticəsində “ExpoCentre” ASC tərəfindən “Stepanakert Konyak Zavodunun” sərgidə iştirakının qarşısı alınıb.

Bürosundan AZERTAC-a verilən məlumatə görə, tədbirdə Azərbaycanla Montenegro və Xorvatiya arasındakı ikitərəflili əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-e qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək. Qeyd edək ki, Montenegro Azərbaycanla vizesiz rejim tətbiq edib.



## Azərbaycandan Montenegroya birbaşa reyslər təşkil ediləcək

Bu ilin iyulun 5-dən sentyabrın 13-dək “PASHA Holidays” (“PASHA Travel”ın struktur bölməsi) Montenegro'nun Tivat şəhərine çarter reysləri təşkil edəcək. Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-de “JW Marriott Absheron Baku” hotelində reallaşacaq. Milli Turizm Təhlükət

Firdovsi Əliyev: “Son 16 ildə 160 min hektar meşə sahəsi bərpa olunub”

Son 16 il ərzində Azərbaycanda təqribən 159 min hektar meşə sahəsi bərpa olunub. Bunu ekoloji və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinə həsr olunmuş tədbirdə deyib. Nazir müavini qeyd edib ki, hesabat dövründə, o cümlədən, 52,1 min hektar yeni meşə zolağı salınıb, 106 milyon ağac ekilib. F.Əliyev əlavə edib ki, ümumilikdə son illər ərzində quraqlıq ərazilərin təmizlənməsi və bərpasından sonra genişməyişlər yaşıllaşdırma işləri görülüb: “4 min hektardan artıq ərazidə 4 milyondan çox ağac ekilib, 11 min kilometr uzunluğunda damcı-suvarma sistemi tətbiq olunub”. O bildirib ki, hazırda 4 min hektardan çox ərazidə bir milyondan artıq meyve ağacı ekilib. Nazir müavini vurgulayıb ki, Azərbaycanda meşə sahələri 1,021 milyon hektar təşkil edir, bunun 261 min hektarı Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir.



## Hövsanda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmeti və yerli icra hakimiyyəti orqanı əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Bine qəsəbəsi, Hövsan südüclük sovxozunda yerləşən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZERTAC-a bildirilərlər ki, baxış əsnasında qanunazidd qaydada dini ayınların icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunuñun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayın icra edən Bəşirov Valeh Əvəz oğlu barəsində DQiDK-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tətbiq edilərək aidiyəti üzrə məhkəməyə göndərilib.

Ötən il tədarük edilən qanın miqdarı 40670,5 litr olub

**“2** 017-ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı 44 957 nəfər, Respublika üzrə donor sayı 85253 nəfər olub”. SİA-nın xəberinə görə, bunu Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfiziologiya İstututunun direktoru Zöhre Əlimirzeyeva bu gün keçirilen brifinqdə deyib. O bildirib ki, ötən il tədarük edilən qanın miqdarı 40670,5 litr olub. İstutut direktoru söyləyib ki, 2017-ci ildə nikahqabası müayinədən 135990 nəfər keçib: “Onlar-dan 3891 nəf-



rində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QICS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklerin sayı 41 olub. Bu cütlüklerin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb.

Z.Əlimirzeyeva qeyd edib ki, ümumilikdə 2015-ci il iyunun 1-dən indiyədək 373680 nəfər müayinədən keçib: “Onlar-in 14364-ündə talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-ündə QICS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklerin sayı 134 olub. Bu cütlüklerin 86-sı instituta müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə ,26 daşıyıcı və 7 sağlam döл müyyənəşdirilib”.

**Türkiyə Silahlı Qüvvələri 2018-ci il yanvarın 20-də Suriyanın Afrin əyalətində yuva salmış terror qruplarına qarşı genişmiy়aslı hərbi əməliyyata başlayıb. İlkin məlumatlara görə, orada 8-10 min arası terrorçu vardır. Hərəkatın ilk günlərində Azad Suriya Ordusu və Türkiyənin xüsusi təyinatlıları bir neçə kilometr irəliləyiblər. Lakin terrorçular müxtəlif yayındırdı istifadə etməyə çalışırlar. Onlar mülki əhali arasına qarışır və ya kəndlərə və şəhərlərə çəkilirlər. Belə şəraitdə savaş aparmaq xüsusi bir ustalıq tələb edir. Bu hadisələrə dünya dövlətləri reaksiya veriblər. ABŞ, Rusiya, Almaniya, İran və NATO faktiki olaraq Ankaranın hərəkatına mane olmurlar. Ancaq Fransa məsələni BMT-yə çıxarıb. Bütövlükdə Türkiyənin hərbi əməliyyatına açıqca "yox" demirlər. Bununla yanaşı, ekspertlər iki məqamdan ehtiyat edirlər. Birinci, Türkiyəni Afrində tələya sala bilərlər. İkinci, vəziyyəti müxtəlif gizli yollarla süründürüb, Türkiyəni daha ciddi problemlərlə üzləşdirməyə cəhd edərlər. Lakin Türkiyə rəhbərliyinin verdikləri bəyanatlardan aydın olur ki, Ankara bütün variantları nəzərə alıb və açıq olaraq riskə getməyə qərar verib. Yaranmış vəziyyətin mümkün geosiyasi təsirlərini analiz etməyə ehtiyac duyulur.**

## Terror və onun arxasında duranlarla savaş: Türkiyənin qətiyyəti

Təxmin edildiyi kimi, Türkiye Afrinə hərbi hərəkata başladı. Onu da proqnozlaşdırırlar ki, bu hadisəyə reaksiyalar olduqca müxtəlif və aktiv olacaq. Bu bağlılıqla yaranmış vəziyyətə baxmaq iki aspektde maraqlı olardı. Birinci, hərbi əməliyyatı Türkiyə daxilində (əsas olaraq siyasi qüvvələrin) münasibəti. İkinci, böyük dövlətlərin və qonşuların Ankaranın atlığı addımı münasibəti.

Burada maraqlı və düşündürücü faktları görmək mümkündür. Türkiye ictimaiyyəti bu hərəkəti demək olar ki, tam dəstəkləyir. Türkiye vətəndaşları dövlətciliye olan təhdidi aradan qaldırmak üçün belə bir addımı zəruri hesab edir. İnfomasiya qaynaqları Suriyanın şimal hissəsinə yola salınan hərbi texnikanı adı vətəndaşların bayraqları müşayiət etməsini eks etdirən fotoslar yayır. Suriyanın Afrin bölgəsində yaşayan insanların da böyük eksəriyyəti türk əsgərlərinə isti münasibət göstərirler.

Türkiyənin siyasi səhnəsində hərbi əməliyyata münasibətə bağlı maraqlı proseslər gedir. Təbii ki, Ədalət və İnkıbat Partiyası (AKP) Ankaranın qəbul etdiyi qərara tam dəstək verir. Onuna yanaşı, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağcılı hökumət və ordunun arxasında oluqlarını bəyan edib. Eyni zamanda, D.Bağcılı Cümhuriyyət Xalq Partiyasını (CHP) tənqid edib. Onun sözlərinə görə, CHP rəhberliyi Atatürk ruhunu itirək separatçılara dəstək verir. Ancaq yanvarın 21-də CHP sədri koməkçisi və partiya sözcüsü Bülent Tezcan bəyanat verərək "Zeytun budağı" əməliyyatının vaxtında atılmış addım olduğunu bildirərək "Doğru bir hərəkatdır. Biz dəstəkləyirik, Allah dövlətimizə və ordumuza kömək etsin", - deyib (bax: CHP'li Tezcan'dan Afrin hərəkatı açıklaması: Millet olaraq arkasındayız, destekliyoruz / "Habertürk", 21 yanvar 2018).

Daxilde hərbi əməliyyata qarşı Xalqların Demokratik Partiyası (HDP) çıxır. Ona separatçı təşkilat olan KCK dəstək verir. Bu iki təşkilat Diyarbəkirde kongres keçirərək, vəziyyəti müzakirə ediblər. Onlar hərbi əməliyyatların dayandırılması tələb edirlər. Ancaq bu mövqə Türkiyədə yaşayan kürdlərə aid deyil. Onlar HDP-nin təşəbbüsünü sükütlə qarşılıyıblar. Suriyada yaşayan kürdlər arasında da türk ordusuna haqq qazandıranlar kifayət qədərdir. Lakin burada bir incə məqam vardır.

Məsələ burasındadır ki, bir sıra xarici və daxili dairələr hərbi əməliyyatın terroraya qarşı deyil, kurdələrə qarşı aparıldığı iddia edirlər. Bu bağlılıqla da müəyyən təbliğat işləri aparmağa çalışırlar. O cümlədən Rusiyada məskunlaşmış bir sıra kurd təşkilatlarının nümayəndələri hökumətə müraciət edərək, Türkiyənin hərbi əməliyyatı dayandırmasını tələb etməsini isteyirlər.

Ancaq real vəziyyət necədir? Doğrudanlı, Türkiyənin atlığı addımı etnik faktorla bağlı olub, hansısa konkret bir etnosa qarşı yönəlib? Bu, tamamilə uydurma, yalan,

bəyan edib ki, sərhədi qoruyacaq ordu yaradır. Onun sayını 30 min göstərib. Lakin hazırda yalnız 250 nəfərdən bir az çox adama təlim keçirilir.

Rusiyanın bu ittihamları maraqlıdır, lakin Moskvanın özü də türkələrin hərbi əməliyyat keçirməsinə və Afrine daxil olmasına qarşı çıxmır. Hetta Kreml həmin bölgədə olan əsgərlərini oradan dərhal çıxarıb. Bunu fonunda Moskva yumşaq formada etirazını bildirir. O da maraqlıdır ki, Bəşər Əsədin etirazı da güclü olmayıb. Dəməşq türk qırıcılarının vurulacağı və quruda Suriya ordusunun müqavimət göstərcəyini bəyan etmişdi. Lakin hərbi əməliyyatın ilk günü 32 türk qırıcı Suriya hava sahəsində PYD və IŞİD-in hədəflərini bombardayıb. Müqavimət isə olmayıb. Deməli, Moskva prinsipce türk ordusunun qarşısında durmamaq qərar verib.

Özünü müdafiə etmək hüququ vardır. Türkiyə də haqlı olaraq özünə qarşı olan təhlükələri aradan qaldırmağa çalışır. ABŞ-in Suriyadakı hərbi kontingentin komandanı isə bəyan edib ki, Türkiye Amerikanın hərbi əməliyyat zonasına daxil olmayıb, ona görə də müdaxile etmək fikrində deyilər.

Ekspertləri daha çox Fransanın mövqeyi düşündürür. Paris məsələni BMT TŞ-nin müzakirəsinə çıxarmağa qərar verib. Buna Ankara dərhal reaksiya verərək kimliyindən asılı olmayaraq, Afrində Türkiyəye mane olmaq istəyənin terrorçuların yanında olacağını bəyan edib. Bu isə avtomatik olaraq Türkiyənin adekvat reaksiya verməsi anlamına gelir.

Avropa KİV-i də baş verenlərlə bağlı geniş analizlər aparır. Onlar daha çox bitərəf mövqə tutmağa çalışırlar. Belə ki, türk ordusunun Afrində əməliyyatı başladığı



## Afrinə "Zeytun budağı": Ankara terrorla mübarizəni dərinləşdirir

böhtan və real əsası olmayan iddiadır. Türkiye bir cəmiyyət və dövlət olaraq təhlükə ilə üz-üzədir. Xaricdəki məlum dairələr ölkənin daxilinə intriqə alovu, müxtəlif xalqların nümayəndələrini qarşı-qarşıya qoymağı hedəfləyiblər. Bu istiqamətdə də konkret işlər görülür. Müxtəlif radikal təşkilatları silahlandıraqla Türkiyəyə qarşı hərəket etməyə səvq edirlər. Bütün bunların qarşılığında Ankara qətiyyəti addım atmağa məcburdur.

### Böyük dövlətlərin münasibəti: açıq və gizli məqamlar

Diger tərəfdən, Suriyada Qərb, Rusiya və İran öz maraqları üçün çox fəal addımlar atmaqdadırlar. Yanvarın 30-da isə Soçi'de Rusyanın təşkilatçılığı ilə Suriya məsələsi ilə bağlı konfrans keçirilməlidir. Həmin konfransda ABŞ-in dəstək verdiyi YPG (yaxud SDG) də dəvət edilmişdi. Bunun fənərində Rusiya Amerikani Suriyadakı terrorçulara silah verməklə Türkiyəni hərbi əməliyyata tehrif etməkdə suçlayıb. Yeni, belə çıxır ki, Amerika Soçi tədbirini pozmaq üçün hərbi təxribata əl atıb. Suriyanın şimalında terrorçulara silah verib sonra da

Iran rəsmi dairələri də çox qısa fikir bildiriblər. Onlar Türkiyənin Soçi prosesinə zərər verməməsinin doğru olacağını bildiriblər. Ankara isə Tehranin bu həssaslığını nəzərə alacağını ifadə edib. Türkiye Xarici İşlər Nazirliyi Səudiyyə Ərbəstəni da daxil olmaqla bölgənin altı ölkəsinin temsilciliyini dəvət edərək hərbi əməliyyatdakı başlıca məqsədini anladıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə İraqa gedərək baş nazir Heydər Əliyevi ilə danışqlar aparıb. Eyni hərəkatın İraqda da keçirilməsi zərurətini vurğulayıb.

Bu proses onu göstərir ki, Türkiye nəinki Afrin hərəkatını dayandırıb bilər, hətta terrorçuları Suriyanın başqa bölgələrində və İraqın ərazisində məskunlaşdıqları yerlərdə vurmaqdə qərarlıdır. Geniş geosiyası aspektde bu cür vəziyyət onu göstərir ki, Ankara faktiki olaraq ona qarşı yaradılan terror təşkilatlarının arxasında duranlara savaş elan edib. Və bu yolda qətiyyətli olmaqdadır. Görünür, mehz bu səbəbdəndir ki, Qərbdə, Şərqdə, Cənubda, dünyanın hər bir regionunda Türkiyənin atlığı addıma bir-birinin ardına münasibət bildirilir. Onları nəzərdən keçirmək geosiyası mənzərə baxımından çox maraqlıdır.

NATO bəyan edib ki, hər bir ölkənin

yazırlar.

Türkiyənin Afrin hərəkatı ilə bağlı baş veren hadisələr göstərir ki, Ankara qətiyyəti şəkildə beynəlxalq aləmdə öz maraqlarını təmin etməyə başlayıb. O, açıqca göstərir ki, özünə qarşı olan silahlı qruplaşmaları Yaxın Şərqi bütün yerlərində məhv etməyi niyyətindədir. Bunun üçün Ankara bütün riskləri göz önüne alıb. Çünkü onun dünyadakı düşmənləri başqa çıxış yolu qoymayıblar. Gözləmək olar ki, Ankara Afrindən sonra digər ərazilərdəki terrorçuları da məhv etməyə çalışacaq.

Bunun hansı sonuclar verəcəyini indidən demək çətindir. Lakin Türkiyənin öz haqlarını təmin etməyə girişməsi də təbii hal kimi qəbul edilməlidir. Ola bilmez ki, Yaxın Şərqi ölkələri, yaxud dünyadan başqa regionlarında olan ölkələrdən bəziləri türk dövlətinə qarşı terror qrupları yaratsınlar və bu, sonsuza qədər cavabsız qalsın. Bu cavabı Ankara bütün dünyaya verməkdədir. Yəqin ki, hər kəs baş verənlərdən nəticə çıxarmağa çalışacaq. Afrin, Münbic, İdlib, Rakka, Kerkük, Kandil və... nə zamansa, Azərbaycan ordusunun "Qarabağ hərəkatı"!

Newtimes.az

# Boykot müxalifətin ənənəsidir və siyasi tükənmışlıyın təzahürüdür

*Aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərar müxalifət düşərgəsinin kürküñə birə salıb. Seçkilərə qatılmaq üçün özündə hələ də cəsarət tapa bilməyən dağıcı müxalif ünsürlər bu qərardan şok yaşadığı göz qabağın-dadır. Sanki növbədənkənar seçki keçirilməsi qərarından sonra yarıyuxulu müxalifət çəşqinqılıq içərisindədir. Nə edəcəyini, necə edəcəyini bilmir. Bu mənada, özünü real müxalifət adlandırın “Milli Şura” və AXCP-nin seçkini boykot etmək barədə sayıqlamaları başa düşüləndir. Yəni heç də ortaya atılan bu “boykot” sözünü müxtəlif bəhanələrlə əsaslandırmağa ehtiyac yoxdur. Bunun üçün ciddi səbəblər var.*

## Dağıcı müxalifətin mövsümi fəaliyyəti



Dağıcı müxalifətin mövsümi fəaliyyəti, məhz elə bu səbəblərdən, ən vacibidir. Hər seçkiqabığı yuxudan ayılaraq, gündəmə gelməye çalışanlar üçün zaman məhdudiyyəti qıçır doğurmaya bilməz. Çünkü radikallar, əslində, seçkiyə hazır deyil. Heç zaman da hazır olmayıblar. Hazır olacaqlarına da güman belə yoxdur. Nəzərə alsaq ki, bu hazırlıq üçün hər seçkiden sonra nə az - nə çox, beş il zaman kəsiyi olduğu halda, heç bir hazırlıq görülməyib, bir neçə aya hazırlıqlı olmaq barədə iddialar belə əsassızdır. Bir də, hazırlıqlı olmaq dedikdə, müxalifət nəyi nəzərdə tutur? Təbliği, təşviqatı, yoxsa ara qarışdırmağı? Əgər siyasi fəaliyyət, təbliğat-təşviqat məsələləri nəzərdə tutulursa, qeyd edildiyi kimi, buna illerle vaxt olub ve bu müddətdən səmərəli istifade edə, ictimai dəstəyə nail olmaq üçün fəaliyyət sərgiləməyə səy göstəre bilərlər. Amma bunun şahidi olmadıq. Əgər müxalifət iki seçki arasında olan 5 il müddətdə seçkiyə hazırlaşmırırsa, bəs onda nə işlə məğul idi? Belə çıxır ki, xəyanətkar, pozucu fəaliyyətlərini nəzərə almasaq, heç bir işlə məşğul olmayıblar. Halbuki müxalifətin əsas missiyası daim siyasi gündəmdə olmaq, alternativ fikir irəli sürmək, konsepsiya ilə çıxış etmək, bu və ya digər formada proseslərde yaxından iştirak etməkdən ibarətdir. Heç bir konsepsiya olmayanların proseslərde iştirak etmədiyi də bəlliidir. Belə olan halda, indi hazırlığı bəhənə etməyə, yaxud hazırlığa ümid etməyə və müvəffəqiyyət barədə düşünməyə belə dəyməz. Ona görə ki, ictimaiyyət dağıcı qüvvələrin milli maraqlara, dövlətçiliyə, xalqa xidmet edən fəaliyyətinin heç zaman şahidi olmayıb və bu səbəbdən, ictimai dəstəyə nail ola bilməyiblər.

## Sosial bazanın olmaması boykot qərarının ən ciddi səbəblərindəndir

Müxalifətin boykot qərarının ən ciddi səbəblərdən biri də sosial bazanın olmamasıdır. Seçki küçə və meydانlara toplaşan bir neçə nəfərin hay-küy salması kimi cılız bir aksiya deyil, əksinə, ciddi bir siyasi prosesdir. Qarayaxma kampaniyaları və böhtan dolu çıxışları bu prosesin yalnız formal iştirakçı olmaqları. Mübarizəyə ciddi şəkildə qatılmaq və rəqabət aparmaq üçün sosial baza tələb olunur. Müxalifətə belə bir bazanın olmaması sərr deyil. Real mübarizə aparmaq tələb olunduğu halda, virtual aləmdə sosial şəbəkə qəhrəmanlarına çevrilən müxalifət düşərgəsinin öz seçimi idi və bu gənə qədər, hələ də bu mübarizəyə üstünlük verirlər. Bir sözlə, hələ də real mübarizədən və eməli fəaliyyətdən kənardadırlar. Maraqlıdır, “Milli Şura”, yaxud AXCP-nin dərk etmirmi ki, seçki məsəlesi sosial şəbəkələrde yaradılan səni aktivliyə benzəmir və real dəstək tələb olunur? Bunların boykot qərarından, belə məlum olur ki, deyəsən,


dərk etməyə başlayıblar və elə real dəstəyin olmaması da boykot qərarının səbəblərindən biri və ən vacibidir. Yeni müxalifətin real dəstəyə güvənməməsi səbəbindən də seçkinin boykot edilməsi barədə qərarı başdadüşüləndir.

## Müxalifətin “vahid namizəd” uğrunda mübarizəsi davam edir

Dağıcı müxalifət üçün həlli vacib ən çətin məsələlərdən biri də “vahid namizəd” məsələsidir və ən qızığın mübarizə elə bu istiqamətdə gedir. Bu istiqamətdə də ortaq məxrəcə gələ bilməyənlər hələ də parçalanmalara üstünlük verirlər. “Vahid namizəd” məsələsində bu qədər fikir ayrılığı olduğu halda, heç bir siyasi komandanın səhəbət gedə bilməz. Əslində, “vahid namizəd” məsələsində fikir ayrılığı bir yana, hansıa namizədin belə ortaya çıxarılmasında çətinlik çəkilişsə, yaxud belə bir namizədin olmasına tərəddüd edilirsə, ya da, ümumiyyətə, namizədləri yoxdur, bu qurumlar hanısi iddiada ola bilərlər? Bir sözlə, müxalifət onsuza da seçkilərə qatılıb biləcək bir durumda deyil və növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərar, onlar üçün bir növ bəhanəyə çevrildi ki, iştirak etməmələrinə nə yolla isə haqq qazandırmağa çalışılsınlar.

Heç bir nüfuzu olmayan radikalın seçkide növbəti biabırçı möglubiyəti onların yeganə dəstəyi olan xarici havadalarının da onlardan üz döndərməsi ilə nəticələnəcəyi şübhəsizdir. Elə buna görə də, seçki boykot etmək qərarını çıxış yolu hesab etdilər. Demokratik siyasi mübarizə formalarından yayınmaq radical müxalifətin ənənəvi taktikasıdır və əslində, bu, siyasi tükənmışlıyın təzahürüdür. Lakin bu yolla, yəni “boykot”la tükənmədiklərini və mübarizə apardıqlarını sübuta yetirməyə çalışılsı ki, donorlarından əldə etmək istədikləri vəsaitlərə son qoyulmasın. Müxalifət düşərgəsinin, onsuza da, seçki barədə, uğur baxımdan heç bir ümidi yoxdur. Sadəcə, 2 ay yox, daha uzun müddət gündəmdə qalmayı, xarici havadarlarından gələn sifarişlərin müqabilində daha çox pul qoparmağı düşünürdülər deyə növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərar onları çox pis vəziyyətdə qoydu. Yəni seçkinin erkən keçirilməsi onların planlarını alt-üst etdiyi üçün təessüflərini gizlədə bilmədilər. Bu təessüf isə, özünü boykot ifadəsində bürüə verdi.

İnam HACIYEV



Di hi!

AFƏT

**A**talar demiş, “sən saydığını say, gör, fələk nə sayır?” Bu ilki prezident seçkilərlə bağlı müxalifətləri yemləyənlər nələr vəd etmişdilər, onu bir onlar bilir, bir də müxalifətlər. O vədələr də bu müxalifətlər nə xəyallar qurmuşdular, onu da elə özləri yaxşı bilirlər. Seçkilərin vaxtının dəyişməsi müxalifətləri yaman çash-baş salıb. Bilmirlər yemverənlərin bunların qarşısında qoymuşları tapşırıqları necə həyata keçirəcəklər? Neyləşinlər, söz veriblər. Alacaqları dollarların müqabilində, gərək necə lazımdısa, tapşırılan kimi hərəkət eləsinlər. Elə buna görə də, Əli Kərimlinin qanı yaman qaralıb. Qaralmasın, neyləsin? Kərimli çox deyir, əsabələri isə az eşidir. Yazıq elə haldadı, gəl görəsən. Bilmir nə dildə, nə donda danışın ki, isteyini həyata keçirə bilsin. Çünkü əmr böyük yerdəndi, pulu alıb, indi gərək pulun əvəzində “oynasınlar” axı. Qohum-əqrəbasını, tanış-bilişini, qulbeçələrini başına yığıb, başladı çıxışına, nə başladı. Aldı gərək nə dedi:

- Ayə, ay camaat, bu müxalifətlik ki, var, bu, çox qəliz məsələdir, həm qəlizdi, həm də ki, vacib. Bax, bu il prezident seçkiləri ilidir. Bütün öhdəmizə çox böyük işlər düşür. Bu seçkilərde bizə nəzarət edən böyükələrimiz ta okeanın o tayından durub, gəliblər bizim yanımıza. Aye, gəliblər bu seçkilərdə bizə kömək olsunlar, əlləri də ciblərində. Bizim də borcumuz əlimizdən gələn hər bir köməyi onlardan əsirgəməmkədir. Ə, bu, seçkidə, burda neynəmək lazımdı?

Yerbəyerdə səsler eşidilməyə başladı.

- “Oynamaq”.

- Bəli, oynamaq lazımdı...

Yenə də yerbəyerdə narazılardan mızıldamaja başladılar:

- Nətəri oynayaq eee?! Pulun səsi okeanın o tayından gəlir, dirişiroluq eləyənlər isə, bu tərefdə ancaq əllərini tərpədirlər.

Ə.Kərimli nətəri hirsəndisə, az qala ağızından od püskürdü:

- Ə, nə tafotu var, ə, bunun? Burdan eşit, ordan oyna, daaa.

Kərimli, nə illah elədise, tərəfdəşlərini yola getirə bilmədi ki, bilmədi.

İndi, ay müxalifətlər, yenə də atalar demiş, “istədiyin yar idi, yetirdi pərvərdigar”. Seçki istəmirdiniz? Bu da sizə seçki. Hələ, üstəlik, bir az da tez. Ta bir də ilin axırını gözləmeyinize ehtiyac yoxdu. Özünüzə, gücünüzə, komandaniza, arxanızda olan “ordunuza” bu qədər arxayınsınızsa, buyurun, “bu meydan, bu da şeytan”. Di hi!

# Oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Polis organları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurlular töredən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Daxili İşlər Nazirliyindən SIA-ya verilən məlumatə görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölüməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr ayından cari il yanvarın 4-dək olan müddədə şəhər sakini olan 6 nəfərin pul, mobil telefon, kosmetik və geyim əşyalarını, habelə “VAZ-21041” markalı avtomobil-

dən maqnitofon oğurlamaqda şübhəli biliñən şəhər sakini, əvvəller məhkum olmuş Ramin Məmmədov saxlanılıb.

Gəncənin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayından cari il yanvarın 21-dək olan müddətdə rayon ərazisində 5 evdən təmir-tikinti aletləri, inşaat materialları və meşət əşyaları, habelə 3 avtomobildən pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Rövşən Nərimanov saxlanılıb. Ötən ilin dekabrından cari il



fevralın 1-dək olan müddətdə 5 mağazadan pul, noutbuk, tütün məməlati, spirtli içki, danışq kartları və ərzəq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəller məhkum olmuşlar - Murad Əzizov və Rövşən Nağıyev isə Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Qeyd olunan faktlarla bağlı cinayet işləri başlanılıb.

## 7 yaşlı uşaq “Kamaz”ın altında qaldı

**T**ovuz rayonun Əyyublu kəndində bədbəxt hadisə baş verib. SIA-nın bölgə müxbiri xəber verir ki, 2011-ci il təvəllüdü Əsgərov Elvin Elnur oğlunu “Kamaz” markalı yüksək sürətli yük avtomobili vurub. Uşaq hadisə yerində dənəsi dəyişib. Faktla bağlı aراسdırma aparılır.



8 fevral 2018-ci il

Onsuz da ziddiyətlərlə zəngin olan müxəlifətdaxili proseslər növbədənkənar prezident seçkilərinin keçirilməsinə qərar veriləməsilə daha da gərginləşib. Daha doğrusu, artıq birmənəli tərzdə, müxalifətin partiyalarası, eləcə də, liderlərarası körpülərin hamisının tamamilə yandığını demək olar. Çünkü bu günə qədər iki, ən azı isə, üç qütbü bölünən müxalifətdaxili ziddiyətlər artıq bundan sonra çox üzüldü, həm də həlli bundan sonra mümkün olmayacaq хаos və anarxiyaya çevrilib. Maraqlı məqam odur ki, son vaxtlar "Milli Şura" ilə mübarizədə zəif və ümidiş görünən Məsavatın keçmiş başqanı İsa Qəmbər artıq iddialı görünməyi başlayıb. Səbəb də odur ki, əzəli rəqibi olan AXCP-sədri Əli Kərimli prezident seçkilərinə qatılmayacağını bəyan edib. Bu, azmılı kimi, onun "Milli Şura"nın aksiyalar keçirəcəyini bəyan etməsidir. Bu isə, təbii ki, AXCP-nin yerli təşkilatlarını, eləcə də, "Milli Şura"da təmsil olunan şəxsləri qane etmir. Artıq AXCP-nin Lənkəran, Quba və Zaqatala rayon təşkilatları prezident seçkilərinə qatılmağın vacibliyi barədə bəyanatla çıxış ediblər.

#### AXCP-də növbəti parçalanma gözlənilir

AXCP-nin Lənkəran rayon teşkilatının məclis üzvü Mahir Qoca-

# Nəhayət, İsa Qəmbər "Milli Şura"dakı rəqiblərini sıradan çıxara bildi

yev "Səs"in müxbiri ilə səhətində bildirilir ki, onlar seçkilərdə iştirak etməyin tərəfdarlarıdır: "Ə.Kərimli partiyasının çoxluğu ilə müzakirələr aparıb, razılaşmadan seçkiləri boykot etmək barədə özbaşına qərar qəbul edib. Bu isə, birbaşa partiyasının nizamnaməsinin kobud şəkildə pozulması deməkdir".

M.Qocayev məsələ ilə bağlı Ə.Kərimlidən izahat almağa çalışacaqlarını bildirib. Nəticə olmasa, partiyada qalıb-qalmamaq məsələsinə baxacaqlar. Bir sözlə, görünən odur ki, AXCP-də artıq seçki məsələsi ilə bağlı ciddi ziddiyətlər mövcuddur. Bu isə, təbii ki, Məsavatın keçmiş başqanı İ.Qəmbərin arzularına və planlarına uyğun məsələdir. Ona görə də, hər vəchələ AXCP-daxili

ziddiyətlərin dərinleşməsinə cəhdler göstərəcək. Çünkü AXCP-də seçki tərəfdarı olan cəbhəçilər tədbirdə iştirak etmək niyyətli Məsavat üz tutacaqlar. Bu isə, İ.Qəmbərin mövqelərinin möhkəmlənməsi fonunda rəqibi Ə.Kərimlinin zərbə altında qalması demək olacaq.

#### Müxalifət "Milli Şura"nın ak-siyasına dəstək verməyəcək

Ə.Kərimlinin növbədənkənar prezident seçkiləri ilə bağlı kütləvi aksiyalar keçirə biləcəyi də inandırıcı deyil. Çünkü yuxarıda qeyd etdiyim kimi, AXCP-nin üzvlərinin böyük əksəriyyəti seçkilərdə iştirak etməyin tərəfdarları kimi çıxış edirlər. Deməli, Ə.Kərimli mitinqlər keçirmək barədə qərar versə belə, bu mitinqlərdə iştirakçıların sayı əvvəlki aksiyalarından da belə qat-qat aşağı olacaq. İnandırıcı deyil ki, hansısa xarici maraqlı qüv-

vələr Ə.Kərimliyə mitinqlərin keçirilməsi üçün mənəvi dəstək göstərsin. Sübüt: xatırla-maq lazımdır ki, dəfələrlə Cəmil Həsənli, xarici səfərlərde olduğu zaman oradan Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcəklərini bəyan edib. Ə.Kərimli də xarici radiostansiylara verdiyi müsahibələrdə ağalara ünvanlanan mesaj xarakterli açıqlamalarında seçkilərdə iştirak edib, naməzəldiyini verəcəyinə dair eyhamlar səslendirib. Mehəz bu-na görə də, "SOROS", "Freedom Hous" ve Almaniyadakı bəzi qaranlıq dairələr "Milli Şura"ya hələ 2017-ci ilin sentyabr ayında seçkilərdə texniki məsələlərin həlli üçün 1,2 milyon dollar pul ayırmışdır. Bu, Gözəl Bayramının və Əfəqan Muxtarının həbs edilməsindən sonra istintaqa verdikləri ifadələrində də öz əksini tapır. Bütün bunlardan sonra Ə.Kərimlinin seçki boykotu ilə çıxış etməsi, xarici maraqlı dairələri qəzəbləndirə bil-



mez. Ona görə də, məkrli qüvvələr bu dəfə təyinatlarını İ.Qəmbər vəsítəsilə həyata keçirməyə cəhdərə göstərəcəklər. Bu isə, "Milli Şura"dan, konkret desək, Ə.Kərimlidən imtiha edilməsi deməkdir. Dəstəkdən məhrum olunmaq maddi və mənəvi dəstəyi itirməkdir. Bu halda, qazanan İ.Qəmbər olacaq, yeni İ.Qəmbər həm xarici maliyyə dəstəyi elədə edəcək, həm də Ə.Kərimlidən birdəfəlik canını qu-tarmış olacaq. Bütün bunlar, hələ ki, bir proqnozdur. Söz yox ki, faktlar və araştırmalar, əsasən, reallığı əks etdirir.

i.ƏLİYEV

# "REAL"-da ikitirəlik yarandı

Bir tərəf boykot qərarını, digəri isə  
seçkilərə qatılmaq tələbini irəli sürdü

Növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarının ardınca, dağıdıcı müxalifətin digər cinahında - "REAL"-da ikitirəlik yarınmağa başlayıb. Hərəkatın icraçı katibi Natiq Cəfərli prezident seçkilərini boykot etmək qərarının verilməsini "REAL"-in sədri İlqar Məmmədovun həbsdə olması ilə əlaqələndirib. N.Cəfərlinin bu fikirlərini dəstəkləyən hərəkat üzvləri ilə yanaşı, dəstəkləməyənlər də olub. Onlar isə, hərəkatın təşkilat komitəsinin koordinatoru Azər Qasımlıının yaxın ətraftıdır.

#### Azər Qasımlı yeni sədrin seçilməsi iddiasını da ortaya qoyub

Qeyd edək ki, "REAL"-da ikitirəlik çoxdan mövcuddur və buna da səbəb, bilavasitə sədr İ.Məmmədovun həbsdə qalmışdır. Hələ bir müddət önce, qurultay keçirəcəklərini deyən "REAL"-çılar sonradan bu tədbirlərini keçirmədilər. Hətta onlar öz uğursuzluqlarını növbəti dəfə hakimiyyətin üzərinə atmağa çalışsalardı, həqiqət başqa cürdür. N.Cəfərli ilə A.Qasımlının arasında olan nifaqə səbəb də budur ki, A.Qasımlı İ.Məmmədovun həbsə olmasına rəğmen, qurultayı keçirilməsinin tərəfdarı kimi çıxış edirdi. Yeni sədrin seçilməsi, hərəkatın partiyaya çevriləməsi ideyasını da, mehəz Qasımlı irəli sürmüdü. Habelə, bu günlərdə mətbuata açıqlamasında "Her bir halda, qurultayla bağlı işlərimiz davam edir və müəyyən düşüncələrimiz var. Bir dəqiqli də olsun, bu işlərdə fasılə vermir" - deyən "REAL" hərəkatının təşkilat komitəsinin koordinatoru öz iddiasında qaldığını gizlətməyib.

Rövşən NURƏDDİNOĞLU



#### Növbədənkənar seçkilərin keçirilməsi məsələsi "REAL" daxilində cəreyan edən qarşılurma-ların artmasına səbəb olub

Lakin onun və tərəfdarlarının azlığı N.Cəfərlinin say baxımından çoxluq təşkil edən qruplaşmasına uduzması ilə neticələnib. Mehəz bu dəfə də, sözləri çəp gələn iki "REAL"çının fikirləri bir-birinə ziddiyət təşkil edir. A.Qasımlı təklif edir ki, qurultay keçirilsin və hərəkat partiyaya çevrilərək, seçiləcək yeni sədrələrə qatılsın. O, bununla yanaşı, sədrliyə iddialı olacağını da gizlətməyib. Əlbəttə, bu təkliflə qətiyyən razılaşmadığını deyən N.Cəfərli ne qurultayı keçiriləcəyini, nə də yeni sədrin seçilməsi ideyasına dəstek verməmiş qalıb. Nəticə olaraq, bu cür qənaətə gəlmək olar ki, növbədənkənar seçkilərin keçirilməsi məsələsi "REAL" daxilində cəreyan edən qarşılurma-ların artmasına səbəb olub. Ümumiyyətə, bu hərəkatın siyasi cəhətdən her hansı uğura imza ata bilməsi iddiaları da uğursuzluqla nəticələnib.

# Müxalifət "Milli Şura"ya belə zərbə "vurdub"

Seçkilərə qatılmaq müxalifə partiyaları Əli Kərimli-Cəmil Həsənli cütlüyünü sarsıdıb

"Milli Şura"nın sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimli-nin növbədənkənar seçkiləri boykot etmək qərarlarının ardınca onlar düşərgədə fəaliyyət göstərən digər müxalifət partiyalarından istədikləri dəstəyi ala bilməyiblər. Belə ki, artıq bir sira müxalifət partiyaları seçkilərə qatılmaqlarını bəyan ediblər. AMİP, Məsavat, KXCP, "Ümid", ADP, VHP, "Ədalət", VIP, ALP, BAXCP, BQP və s. müxalif siyasi qurumlar ayrı-ayrılıqda seçkilərə namizəd irəli sürəcəklərini bəyan etməklə, əslində, "Milli Şura"ya zərbə "vurublar". Bununla da, Ə.Kərimli-C.Həsənli cütlüyü sarsılıb.



Diger tərəfdən, Ə.Kərimli sosial şəbəkələrdə siyasi partiya sədrliyindən daha çox bloggerlik edərək, saxta trolları ilə boykot qərarını reklam etdirməyə cəhdərə göstərir. Lakin onun bu planı da istədiyi nəticəni vermir. Daha doğrusu, ölkə rehbərliyinin siyasetini dəstəkləyən yüz minlərlə sosial şəbəkə istifadəçiləri, xüsusilə, dövlətə və dövlətçilik maraqlarına sədəqətli olan fəal gəncələr Kərimlinin trollarının və saxta profil sahiblərinin cavablarını lazımi qaydada verməkdədirler.

#### Bu, "Milli Şura"nın, bilavasitə siyasi ölüm çığı və fiaskosudur

Sözügedən faktorlar, həm də belə deməye əsas yaradır ki, Ə.Kərimli bütün cinahlarda - həm siyasi arenada, həm də virtual aləmdə rüsvaycasına uduzmaqdadır.

Həmçinin, daha bir məqam "Milli Şura"nın xaricdən alımağa cəhd etdiyi dəstəkdən məhrum olmasıdır. Artıq öten seçkilərdə onlara dəstək göstərmiş bir çox xarici qurumlar da, anlampaşa başlayıblar ki, Ə.Kərimli-C.Həsənli cütlüyünə "stavka" etmək olmaz. Bununla da, qənaətə gəlmək olar ki, hətta həmin qurumlar da boykot qərarına dəstək verməyəcəklər. Bu, "Milli Şura"nın, bilavasitə siyasi ölüm çığı və fiaskosudur.

R.RƏSULOV

**Müxtəlif sahələri əhatə edən ictimai təşkilatlar və birliklər, həm də demokratik cəmiyyətdə insanların hüquq və azadlıqlarının reallaşmasının işlək mexanizmləri kimi çıxış edir.** Hazırda ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş 50-dən çox siyasi partiya, yüzlərlə ictimai-siyasi təşkilatlar və birliklər, o cümlədən, qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsi, həmkarlar ittiifaqları, mədəniyyət, ticarət, azad peşə adamları birlikləri, dini konfessional qurumlar fəaliyyət göstərir. Bu, müasir Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatının, əsl mənada, plüralizmini və rəngarəngliyini ifadə etməklə yanaşı, həm də vətəndaşların müxtəlif yönümlü hüquq və azadlıqlarının yerinə yetirilməsi deməkdir.

Sözügedən təşkilat və birliklərin normal fəaliyyət göstərmələri üçün şəraitin yaxşılaşdırılması istiqamətində dövlətimizin yerinə yetirdiyi çoxsaylı tədbirlər, onun hüquq və azadlıqların əsl müdafiəcisi olduğuna aydın sübutdur. Qeyd olunan cəhət, həm də buna görə böyük əhəmiyyət kəsb edir ki, bu gün Azərbaycanda uğurla fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatların, partiyaların, müxtəlif fondların, birliklərin və cəmiyyətlərin mövcudluğunu, burada həqiqi vətəndaş cəmiyyətinin formallaşmasının özəyini təşkil edir. Onların iqtisadi, sosial, siyasi və mədəni həyatın mühüm məsələlərinin həllində dövlət orqanları ilə uğurlu əməkdaşlığı, xalqın geniş təbaqələrinin öz hüquq və azadlıqlarının reallaşdırmasının əsas istiqamətlərindən dir. Beləliklə, hüquqi normalar və bütövlük, hüquq sistemi, mahiyət etibarilə azadlığı ehtiva edir, onun reallaşmasının imkanlarını göstərir və həyata keçirilməsini təmin edir. Hüquq və azadlığın ayrılmazlığı fikri Qərb klassik fəlsəfi irsində dəfələrlə qeyd olunmuşdur. Məsələn, T.Hobbs göstərirdi ki, azadlıq qanunla yasaq olunmayan, hər şeyi istədiyin kimi etmek və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır. Analoji mövqədə duran F.Sellinginin reyince, ümumi hüquq, azadlığın şərtidir, çünki onsuz azadlığın təminatı yoxdur. Hegel də hakimiyət bö-

azadlıqla six əlaqəli olan bu qayəsi Ümumdünya İnsan Hüquqları Bəyannamesində belə ifadə olunur: "Bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulur. Onlar idraka və vicdانا məlikdirlər və bir-birile qardaşlıq ruhunda davranmalıdır". Cəmiyyətin hər bir üzvündə ümumi ictimai məsələ ilə yanaşı, həm də onun fərdi məqsədi, ideallı və həyat amali formalaşır. Bu məntiqdən çıxış etdikdə, hər bir ictimai quruluşun öz vətəndaşlarına və fərdi keyfiyyətlərə esaslanan yaşamaq azadlığı vermesi tamamilə təbii görünür. Mövcud hüquq normaları, həmin azadlıqların həyata keçirməsində misilsiz rol oynayır. Onlar təkəcə azadlığın çərçivəsini müəyyən etmir, həm də ondan sui-istifade hallarının qarşısını alır. Bu funksiyaların həyata keçirilməsi və real azadlığa həqiqi təminat verdiyi üçün çox önemlidir.

Müasir sivilizasiyanın hər bir insana yüksək hüquq və azadlıqlar verdiyi Ümumdünya İnsan Hüquqları Bəyannamesində aşağıdakı kimti təsbit olunmuşdur:

"Hər bir insanın cəmiyyətin üzvü kimi sosial təminat, milli səyələr və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirməyə haqqı vardır".

müdaxiləsi olmadığı dərəcədə azaddırlar. İkinci, yeni pozitiv məna bunu eks etdirir ki, fərdin həyatı və qəbul etdiyi qərarlar digər insanlardan deyil, onun özündən asılı olduğu dərəcədə azaddır. Bunlar elə şəxslerdir ki, düşüncə və iradəyə malikdirlər, fəaliyyət və hərəkətlərində məsuliyyət daşıyırlar.

Fəlsəfe elmləri doktoru Qərib Allahverdiyev göstərir ki, hər bir cəmiyyətdəki hüquq normaları və bütövlük, hüquq sistemi, onun inkişaf səviyyəsinə uyğun olaraq qərarlaşır və ümumi ictimai məqsədləri həyata keçirməye xidmət edir. Onun başlıca funksiyası cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində nizam yaratmaq və ahəngdarlığı təmin etməkdir. Əgər həmin vəzifə yerinə yetirile bilmirse, bu, o demekdir ki, hüquq sistemi və ya müəyyən normalar ilə ictimai həyat arasında uyungsuzluq vardır. Cəmiyyətin normal inkişafı tələbatı, vətəndaşların hüquq və azadlıqlarını reallaşdırması mənafeyi bu uyungsuzluğun mümkün qədər tez aradan qaldırılmasını zəruri edir. Bu prosesdə digər ölkələrin təcrübəsinə və bütövlük, dünya praktikasına istinad etmək çox faydalıdır. Lakin bu halda, yəni digər sosial mühitdən, başqa dövlətlərin hüquqi təcrübəsindən istifadə etdikdə, onun ayrı-ayrı tərəflərinin konkret ictimai gerçəklilikdə effektiv tətbiq oluna bilməsi imkanları mütləq nəzərə alınmalıdır. Bu, onunla izah edilir ki, bir cəmiyyət daxilində səmərəli funksiyalar yərəne yetirməye qadir olan hüquq normaları, başqa bir ölkədə tətbiq edildikdə, ola bilər ki, hüquq və azadlıqlar üçün lazımi şərait yaratmasın. Ölkənin konkret şəraitindən, tarixi və milli xüsusiyyətlərindən çox şey asıldır. Bununla əlaqədar, belə bir cəhəti qeyd etmək, fikrimizcə, yerine düşərdi. Müasir



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütłəvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Bu yazı Azərbaycan Respublikası Prezidenti  
yanında Kütłəvi İnformasiya Vasitələrinin  
İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə  
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının  
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət  
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi  
fəallığının artırılması" istiqaməti  
çərçivəsində hazırlanıb

## Hüquq və azadlıqların qorunmasında beynəlxalq təcrübədən istifadə və Azərbaycanın milli xüsusiyyətlərinin nəzərə alınması

güsünün həyata keçirilməsinin azadlıq üçün müstəsna rolunu qeyd edirdi. Onun fikrincə, bu, ictimai azadlığa təminat deməkdir.

Qanuni azadlığın reallaşmasında hüquqi normaların böyük rolunu qeyd edərək, onların ümumi xarakterinin zəruriliyi mütləq vurğulanmalıdır. Bu, o deməkdir ki, qəbul olunmuş qanunlar insanların hamısı üçün eyni dərəcədə təsir qüvvəsinə malik olmalıdır, burada ayrı-seçkilik olmamalıdır. Hüquqi ədəbiyyatda haqlı olaraq, göstərilir ki, demokratik cəmiyyətlərde qanunlar üzrə fəaliyyət göstərmək, hamı üçün - həm rəhbərlər, həm də təbəələr üçün eyni dərəcədə zəruri olmalıdır. Hüquq tekce xarici azadlıq ilə deyil, həm də daxili azadlıq ilə ayrılmaz vəhdətdədir. Birinci tərəf, onda ifadə olunur ki, hər bir hüquq sistemi, mövcud cəmiyyət üzvlərinin yolverilən, mümkin olan və qadağan edilən davranışlarını tənzim etmək, onların azadlıqlarını kənar manəələrdən qorumaq məqsədi güdür. Hüququn daxili azadlıq ilə birliyi bundadır ki, insanların ictimai məsuliyyət, etibarlılıq, qanuna könlüllü əmel etmə kimi keyfiyyətlərini inkişaf etdirir və subyektin ümumi ictimai məqsədlərlə möhkəm əlaqələr yaratmaq imkanlarını genişləndirir. Müasir hüquq sisteminin daxili

Hüquq normalarının cəmiyyət üzvlərinin azadlığının həyata keçirilməsində rolunu araşdırarken, aşağıdakı cəhətə diqqət yetirilməlidir: söhbət ondan gedir ki, insanlara sözə, hüquqi sənədlərə azadlıq bəyan etməkə iş bitmir, əsas məsələ onu real gerçəklilikdə həyata keçirməkdədir. Bu məqəmən xüsusi əhəmiyyətini vurğulayaraq, "azad hüquq" təliminin tərəfdarları göstəridilər ki, yazılı hüquq məcərrədən xarakter daşıyır, həyat isə konkret və dəyişiləndir. Əsas məsələ qanunlarda yazılıları praktikada reallaşdırmaqdır. Qanun hələ fəaliyyət göstərən hüquq deyil, onda müəyyən boşluqlar olur. Buna görə də, əsl hüquq həyatda, ictimai mənasibətlərin məzmununda cəmiyyət üzvlərinin gündəlik fəaliyyətində ədalət hissində, emosiyalarında və psixologiyasında özünü göstərir.

Bu fikirdən, bir daha aydın olur ki, əger hüquqda ifadə olunan azadlıqlar, real maddi məzmunla tamamlanırsa, onda formal olaraq qalır və ciddi əhəmiyyət kəsb etmir. Azadlığın müasir konsepsiyasının yaradılmasında böyük xidmətləri olan İ.Berlin onun mahiyyətinin iki anlamda (neqativ və pozitiv) ifadə olunduğunu göstərir. Birinci o deməkdir ki, fərdlər öz fəaliyyətlərinə onlara digər şəxslərin

dövrə geniş yayılmış olan liberal dərəcədə tərzinə görə, cəmiyyətin başlıca vəzifəsi öz üzvlərinin maddi rifahının təmin olunmasına şərait yaratmaqdır. Əlbəttə, hər bir ölkədə vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılmasına qayğı gösterilməsi təqdirəlayıqdır. Lakin bu, əsas məqsədən tətbiq edildikdə, yəni maddi dəyərlər, bütünlük, ictimai fəaliyyətde yegana meyar rolu oynadıqda, "əks-effekt" özünü göstərir. Başqa sözə deyilsə, insanlar hər şeyi maddi mənəfəat prinsipi üzrə ölçən iqtisadi sistemin avtomatik icraçısı rolu oynayır. Bu halda, onlar zahirən sezikməyən və gözə görünməyən kənar ideyanı daşıyıcıları kimi çıxış edirlər. Təbiidir ki, belə şəraitdə insanların həqiqi azadlığı təmin oluna bilməz. Bununla əlaqədar, qeyd edək ki, Qərb ölkələrinin əksəriyyətində yuxarıda qeyd olunan qüsürlü prinsip ictimai həyatda həllədici rol oynayan amile çevrilmişdir. Həmin dövlətlərdə sosial dəyərlər anlayışı yalnız maddi məlahizlərlə müəyyən mənasında, ölkəməzin əhalisinin xeyli hissəsinin öz qanuni hüquq və azadlıqlarını reallaşdırma bilməsində ciddi çətinliklər yaradır. Lakin Azərbaycanın siyasi rəhbərliyinin yetirdiyi elmi əsaslıdır, və konstruktiv xarici siyaset, ölkəməzin beynəlxalq nüfuzunun durmadan artması, sözügedən məsələnin uğurlu həll olunacağına yəqinlik ifadə edir və bu qəbildən olan çətinliklərin müvəqqəti olduğunu göstərir. Qeyd olunan çətinliklərin digər bir qrupu ölkəməzin yaşıadığı müasir keçid dövrünün xarakterində irolı gelir.

İletiminin və buradakı hüquq sisteminin ruhuna və məramına təmamilə yaddır, çünkü onun həqiqi məqsədi cəmiyyətin hər bir üzvünün hüquq və azadlıqlarının təminatçısı olmaqdır. Bununla yanaşı, göstərilməlidir ki, ölkəmizdə də müəyyən səbəblər üzündə vətəndaşların bəzi hüquq və azadlıqlarının məhdudlaşdırılması baş verə bilir. Məsələn, xalqımızın zorla cəlb olunduğu Dağlıq Qarabağ münəqşəsi, Ermənistanın erazimizin besdə birini işğal etməsi, yüz minlərlə insanın qaçqın və məcburi köküñ vəziyyətinə düşməsi, bu proseslərin törediyi digər ağır neticələr, sözün müəyyən mənasında, ölkəməzin əhalisinin xeyli hissəsinin öz qanuni hüquq və azadlıqlarını reallaşdırma bilməsində ciddi çətinliklər yaradır. Lakin Azərbaycanın siyasi rəhbərliyinin yetirdiyi elmi əsaslıdır, və konstruktiv xarici siyaset, ölkəməzin beynəlxalq nüfuzunun durmadan artması, sözügedən məsələnin uğurlu həll olunacağına yəqinlik ifadə edir və bu qəbildən olan çətinliklərin müvəqqəti olduğunu göstərir. Qeyd olunan çətinliklərin digər bir qrupu ölkəməzin yaşıadığı müasir keçid dövrünün xarakterində irolı gelir.

Vahid ÖMƏROV,  
fəlsəfə üzrə fəlsəfə doktoru

## Alımlar xərçəng xəstəliyinə qarşı yeni preparat hazırlayıblar

S tenford Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinə qarşı preparat hazırlayıblar. Dərman üzərində aparılan testlər uğurla nəticələnib. AZERTAC "Mədikforum" saytına istinadla xəbər verir ki, ilk olaraq gəmircilər üzərində sınaqdan keçirilən preparat xərçəng hüceyrələrinə güclü təsir göstərib. Belə ki, preparat immun hüceyrələrini müyyəyen olunmuş şışlərə "istiqamətləndirir" və onları bir neçə gün ərzində mehv edir. Tibb işçilərinin indiyədək istifadə etdikləri dərmanlarla bunu həyata keçirmek qeyri-mümkin idi. Bundan əlavə, maddələrin uyğunluğu vacib amillərdən. Dərman molekulları ayrı-ayrılıqla xərçəngə təsir etmir. Lakin onlardan bir yere toplanmış halda istifadə etdikdə funksiyalarını dəyişə və xəstə orqanizmə təsir göstəre bilərlər.

Yeni dərman xərçəng xəstəliyinin immunoterapiya vasitəsilə müalicə üssülərinin axtarışı çərçivəsində yaradılıb. Bu üsulun tətbiqi insan immunitetini feallaşdırmaq, onu xərçəng hüceyrələrinə qarşı işləməyə məcbur etmək və onları müstəqil mehv etmək məqsədi daşıyır. Bu, xəstəliyin müalicəsində ən agrılaşım üsuldur. Gələcəkdə testlər insanlar üzərində də keçirilə bilər.

## Çox oturmaq xəstəliklərə səbəb olur

B ir cöxlərimiz iş tələbi və gərəyi ilə bağlı demək olar ki, oturaq həyat keçiririk. Ister divanda televizor qarşısında, ister kompüter qarşısında, isterse de maşında. Aparılan araşdırmalar göstərib ki, çox oturmaq sağlamlığa zərərlidir. Belə ki, gün ərzində 10 saatdan artıq oturaq həyat tərzi keçirən insanlar sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar. Bu cür həyat tərzi insan səhhətinə pis təsir göstərir.

Cox saat oturaq həyat tərzi keçirmeyin mənfi nəticələrindən hətta ən yaxşı fiziki formada olan insanlar da qaça bilmir. Məlumatda o da bildirilir ki, qadınlar üzərində təcrübələr də aparılıb. Həkimlər bildiriblər ki, Bakster adlı qadına baxarkən, onun əzələ və oynaqlarında xroniki ağrıları olduğunu demek olmaz. Hazırda o, işdəki masası arxasında fibromiolgiyadan istifadə edərək, ayaq üstə durmali olur. "Ayaq üstə işləməyə başlayandan bəri özümü yaxşı hiss etməyə başlamışam, үstəlik idman da edirdim.

Bu da mənim qan dövranımın yaxşı işləməsinə kömək edir," - deyə, bildirib.

Təcrübələr uşaqlar üzərində aparılıb. Onlar maraqlı televerilişlərə baxan müddətdə uşaqların qan təzyiqi və nəfəsalma templeri öyrənilib. Tədqiqatçıları hər şəydən önce uşaqların saatlarla məktəb partisi arxasında əyləşəndən sonra kompüter masasının arxasına keçmələri, yaxud televiziya verilişlərinə baxması məsələsi daha çox narahat edir. Çünkü tədqiqatçıların nəticələri o qədər də ürkə açan deyil. İki saatdan yeddi saatə qədər oturanda qanda şəkerin miqdarı artır və faydalı xolesterinin səviyyəsi aşağı düşür. Nəticədə, osteoporoz xəstəliyini yaranan faktorlar ortaya çıxır. 2 - 7 saat oturduğdan sonra uşaqların qanında şəkerin miqdarı aşağı düşüb. Həmçinin "xeyirli" xolesterin də azalıb. Digər bir araşdırma isə çox oturmağın ciddi xəstəliklərə səbəb olduğunu göstərib. Psixoloq Amanda Visek: "Çox oturmaq kökəlmək, diabet, ürək-damar xəstəlikləri, depressiya, hipertoniya kimi xəstəliklərə, hətta ölümə səbəb olur."

Gənc olmasına baxmayaraq Amanda Visek oynaqlarında və belindəki ağrılarından əziyyət çekirdi. Ona görə də o, Amanda kimi ayaqüstü masadan istifadə edir və özünü xeyli yaxşı hiss etdiyini deyir: "Günün sonunda ne qədər idman etsək də, həyat tərımız oturaq olduğuna görə sağlamlığımız zərər çəkir. Bununla bağlı ölçülər götürmək o üzdən mühümdür."

Araşdırımların nəticələri eləcə də, oturaq həyat tərzi keçirən yaşlı insanların 50 faizində əlliliklə üzleşmə riskinin olduğunu göstərib. Lakin bu, hər yaşda baş verə bilər. Mükəmməl ictimai Səhiyyə İnstitutunda bu iş tərəzini təşviq edir. Mərkəzdəki pillələrlə çıxmak imkanı var. Auditoriyalarda və koridorlarda hündür stendlər ayaq üstə durmağa imkan yaradır və mülliimlər demək olar ki, ayaq üstündə dururlar.

## E lan

"Akşelik - SM Avadanlığı" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Nizamname, Dövlət Reyestrindən Çıxarış, VÖEN № 1601180511 itirildiyi üçün etibarsız sayılır.

### Baş redaktor:

Bəhruz Quliyev

### Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli  
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,  
Üzeyir Hacıbəyov  
küçəsi, 32.

Şəhadətnamə: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: ses@sia.az  
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin  
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses"in komputer mərkəzində yığılır, sahifələnir.  
"Azərbaycan" nəşriyyatında çap olunur  
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya  
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet  
bazar və bazar  
ertəsindən  
başqa hər gün  
nəşr olunur  
Tiraj: 5500

# Ses

Son sahifə

8 fevral

## Koreyadakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib

K oreya Respublikasının Pxençan şəhərində keçiriləcək XXIII Qış Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. AZERTAC xəber verir ki, mərasimde Azərbaycanın şef de-missionu Anar Bağırov, Gençlər və İdman Nazirliyinin idman şöbəsinin müdürü Fərid Mansurov, Milli Olimpiya Komitesinin nümayəndəsi Həsənağa Rzayev və digər şəxslər iştirak ediblər.



Fevralın 9-da keçirilecek Olimpiyadanın açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın təmsilçisi Patrick Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarında mübarizə aparaçaq. Atlet "Pxençan-2018" e lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayesində qazanıb. Koreya Respublikasında Qış Olimpiya Oyunları fevralın 25-də başa çatacaq. Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış olimpiyadalarında təmsil olunur.



## UEFA "Real"ın apellyasiya şikayətinə mənfi cavab verib

UEFA "Real Madrid"ın Daniel Karvaxalla ilə bağlı apellyasiya müracətinə baxıb. UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda göre, ispan müdafiəçiyə verilən 2 oyundan cəza qüvvədə qalıb. Beləliklə, Karvaxal "PSG"ye qarşı Çempionlar Liqasının sekkizdəbir finalında keçiriləcək ilk matçı buraxmali olacaq. 26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə oyunda qəsdən sarı vərəqə almaqdə ittihad olunur. Bununla da cəza limitini dolduran futbolcu "Borussia" ilə qrup mərhələsində keçirilən son oyunu buraxmışdı.

## Taekvondoçularımız klublararası Avropa çempionatının ilk gündə medal qazanıb

Istanbulda Türkiye Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo İttifaqı (ATİ) tərəfindən təşkil edilən altıncı klublararası Avropa çempionatı keçirilir. AZERTAC xəber verir ki, fevralın 9-da başa çatacq Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandası 17 idmançı ilə təmsil olunur.



İlin ilk yarışında iştirak edəcək gənclərdən ibarət millimizin baş məşqisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov oğlanlardan İsmayılov və Nihad Abbasov (hər ikisi 45 kq), Xanoğlan Kərimov, Bəhruz Quluzadə və Pərviz İsgəndərov (hər üçü 48 kq), Yaşar Məmmədli, Ayaz Qənbərli (hər ikisi 51 kq), Samir Məhərrəmov (55 kq), Yunis Məmmədzadə (59 kq), Cavad Ağayev (63 kq) və Taleh Süleymanova (73 kq) şans verəcək. Qızlardan isə Ofeliya Allahverdiyeva (42 kq), Minayə Əkbərova və Mirvari Qənbərli (hər ikisi 44 kq), Aylin Eynullayeva (46 kq), Sevda Pirseyidova (49 kq) və İləhə Quluzadə (68 kq) mübarizəyə qoşulacaq. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyameddin Paşayev də komanda ilə birlikdədir. Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda medallar uğrunda mübarizə aparaçaqlar. İlk yarış günü artıq bir idmançıımız medal qazanıb. "Sumqayıt" klubunun yetirməsi Fatime Həsənova (33 kq) yeniyetmələr arasında yarışda bürünc mükafata sahib olub.

## Sançesə 16 ay müddətinə həbs cəzası

"Manchester United"ın yeni transferi Alekxis Sançes 2012-2013-cü illərdə İspaniyada 1 milyon avro vergidən yayıldığı üçün 16 ay müddətinə həbs cəzası alıb. Qol.az-in xarici KİV-lərə istinadən yaydığı xəbəre görə, o, həbs cəzasını pul cəriməsi ilə əvəzləyib. İspaniya qanununa görə ilk cəzası 2 ilən az olan şəxslər pul ödəyərək azadlığa çıxa bilərlər. Qeyd edək ki, bundan əvvəl Lionel Messi, Kristiano Ronaldo, Joze Mourinyo İspaniyada vergidən yayınmaqdə ittihad olunub. L. Messi ona verilən 21 aylıq şerti həbs cəzasını pul cəriməsi ilə əvəzləyib, K. Ronaldo isə vergidən yayınmadığını bildirib.

## Elan

"Akşelik - SM Avadanlığı" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Nizamname, Dövlət Reyestrindən Çıxarış, VÖEN № 1601180511 itirildiyi üçün etibarsız sayılır.

Baş redaktor:  
Bəhruz Quliyev  
Baş redaktorun müavinləri:  
Valeh Məhərrəmli  
Fətulla Həsənov